

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR!

Bu bir xalq qəzeti

www.adalet.az



ADALET

Qurucusu:
Adil Minbaşiyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 26 (5858) 6 mart 2021-ci il

Qiyməti 30 qəpik

İlham Əliyev yenidən YAP-in sədri seçildi

Martın 5-də
Yeni Azərbaycan Partiyası-
nın VII qurulta-
yında kadr mə-
səsələrinə baxı-
lıb. Qurultay iş-
tirakçıları yek-
dilliklə Azər-
baycan Prezi-
dent cənab İl-
ham Əliyevi ye-
nidən Yeni
Azərbaycan
Partiyasına
sədri seçdi.



Karantin
düşmək istəmirsi-
nizsə qəbul olun-
muş qanunlara
riayət edin.

KÖHNƏ
BAZARA TƏZƏ NURX
QOYMAYIN...



Xalqın minillik toy və yas adətləri var. İndi baxram ki miyyəyen ekspertlər (aralarında hörmat eldiyim Əhməd Qəşəmoglu da var) yeni toy və yas adətləri təklif edirlər. Biz komsomol dövriini keçdik. Və bu təkliflərdə on cəox o təhlük olunur ki keçək, keçmişdə olduğunu ki, 'Komsomol toylarına'. Dostlar, bu pandemiya bitəcək, vallah, bitəcək, iharəyə cəp uzatmayın. Xalqın minillik toy və yas adətlərini nə qədər yazaranus da, desənə də pozza bilməyəcəksiniz. Nəcə ki, Sovet hökuməti Növrüz bayramını, Məhərrəmlüyi qadağa ələsə də, xalq o qadağalara məhsət qoymadı.

İnşallah, yənə də gözəl toylarımız olacaq. Allah rəhmət əlsin ölenlər, yaslar da minillik adət-nəslərimizlə keçirilsəcək. Sadəcə olaraq, bir az səbr etmək lazımdı. Künənə bazarə təzə nux qoymayı.

SÜLHMƏRAMLILARDAN TƏLƏB OLUNMALIDIR

Həzirdə sülhməramlılar Ermənistanla Xankəndi arasındaki Laçın dəhlizini bağışlayıblar ermənilərə. Kim istəyir gəlir, kim istəyir gedir və bu da dəqiq bir məlumatdır ki, Ermənistan ordusunun əsgərləri sülhməramlıların müşayiəti ilə Xankəndinə yiğisib yeni bir ordu yaradırlar.

Biz isə Şuşaya Füzülidən Mədəniyyət Mərkəzimizə çəkilən və hələ tam hazır olmamış 101 kilometrlik yolla getməliyik. Amma dəfələrlə yazımişq, yeno yazıraq, inşallah, Möhtərom Prezidentimiz İlham Əliyev çıxışlarında bəyan edib ki, bu yol da açılacaq. Ağdamdan Xankəndinə 25 kilometr, Şuşaya isə 37 kilometrdir. Eləcə də Ağdamdan Ağdərə yolu ilə Kəlbəcərə hazır yolla gərək ki, 83 kilometrdir. Niyə biz bu yolla getmırıq?

Sən orda sülhməramlısanca Azərbaycanın öz ərazi-sindən bizlərin istifadə eləməyi üçün canın çıxmalı, sərat yaratmalısan.

Möhtərom Prezident sonuncu mətbuat konfransında vurğuladı ki, tezliklə həmin yollar da açılacaq və onu da vurğuladı ki, müəyyən məsələləri vaxtından əvvəl açıqlayıb xalqı sevindirmək istəmirəm.

Əslində açıqlamaq istədiyi də çox güman ki, tezliklə həmin yolların açılması və Qarabağdan olan məcburi köçkünlərin məlum bölgələrdə yerləşdirilməsidi. İnşallah, bir az tələsməyək.



QARDAŞ ÖLKƏNİN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ERKAN BƏY ÖZORAL CƏNABLARINA



Bitlisdə zabit və əsgərlərdən ibarət 11 hərbçinin helikopter qəzası nəticəsində şəhid xəbəri xalqımızı sarsıldı. Qəhrəman məhəmməciklərimizin şəhid olması ilə əlaqədar Sizə, Türkiyədəki bütün bacı və qardaşlarımıza dərin hüznə başsağlığı veririk.

Başın sağ olsun, Türkiyə!
Bir ölür, min diriliriz!

Hörmətlə:
Aqil ABBAS,
Millat vəkili

Mubariz Mənsimov
azadlıqda!
Ədalət qalib gəldi.



GÜNLÜN LƏTİFƏSİ 8 MART ANEKDOTU

- Dünen axşam evdə arvadla davanız nətəhər qurtardı?
- Sən öl, dizin-dizin göldi qabağıma.
- Ola bilməz!
- Sənə sən öl deyin özü ölsün, dizin-dizin deyirəm ey, göldi qabağıma.
- Nə dedi?
- Dedi ki, cix çarpayının altından.

İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi



Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. O vaxt cəsarəti, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzəcə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter alıb.

Bu fikri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partyanın VII qurultayındakı çıxışında söyləyib. Dövlətimizin başçısı deyib:

"Hərbi məglubiyət eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagelməz proseslər siyasi çəkişmələr. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. O günləri, o ayları təsəvvür etmək üçün bax bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmek kifayətdir. Faktiki olaraq onun əksidir, ümidişsizlik, total cəmiyyətdə hökm sürən apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu, idı o vaxt Azərbaycan - gənc müstəqil Azərbaycanın mənzəresi. Bele olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi!?"

Prezident xatırladı ki, torpaqlarımız əldən gedirdi, erazi bütövlüyüümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa ve Laçın işğal altına düşmüştü, Dağlıq Qarabağla Ermənistən arasında coğrafi bağlanı yaranmışdı, qəçqınlar, köçkünlər yaranmışdı və gelecek üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi.

"Kim bu vəziyyəti dəyişdirəcəkdir? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmış təsadiyi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, onlar elə bil ki, əkiz qardaşdır. Təcrübəsiz, biliksiz, mədəniyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idı o vaxt Azərbaycanı idarə edənlər", - deyə Prezident İlham Əliyev əlavə edib.

**Ərdoğan: "Şəhidlik
hər kəsə nəsib olmur"**



Türkiyənin paytaxtı Ankara'da Bitlis'dəki hərbi helikopter qəzasında şəhid olan 11 hərbcinin cənazə mərasimi keçirilib.

Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ərdoğan şəhidlərin ailələrinə, xalqa, orduya başsağlığı verib, onlara səbr diləyib. Türkiyə Prezidenti deyib ki, Vətən, din uğrunda şəhidliyə yüksəlmək ən uca məqamdır, tanrı bu məqamı hər kəsə nəsib etmir. Daha sonra cənazə namazı qılıntı, şəhidlərin ruhuna dualar oxunub, onlar son mənzilə yola salınıb.

Xatırladaq ki, dünən baş vermiş qəzaya ilkin səbəb kimi hava şəraiti göstərilib. Hələk olanlar arasında general Osman Erbaş Paşa da var.

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban xanım Əliyeva Qurultayın işində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib. Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.

Qurultayda yekun olaraq təşkilati məsələlər müzakiro edilib. Qəbul edilmiş qərar əsasında Yeni

YAP-in VII qurultayı keçirildi



Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyeti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-in Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurdəş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiya-

sına birləşmək haqqında müraciətləri qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.

Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi



Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi. YAP-in yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri təyin edildi.

Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-in yeni İdarə Heyətində yer almayıb



Yeni Azərbaycan Partiyasının VII qurultayında İdarə Heyətindən çıxarılan şəxslərin adları məlumat olub. İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıb. Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib. Bir sıra üzvlər yeni İdarə Heyətinin tərkibində yer almayıblar. Həmin şəxslər aşağıdakılardır:

1. Hacıbala Abutalibov - Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, təqaüdçi

2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini

3. Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru

4. Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti

5. Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında kafedra müdürü, professor

6. Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri

8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdürü

9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası icra Katibliyinin əməkdaşı

10. Abel Məhərrəmov - BDU-nun keçmiş rektoru, akademik

11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

**YAP Bahar
Muradovaya
vəzifə verdi**



YAP-in ötən gün keçirilən növbədənkənar VII qurultayında bir sıra qərarlar qəbul edilib. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova YAP-in Qadınlar Şurasının sədri seçilib.

Qeyd edək ki, bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

**Arif Rəhimzadə
YAP-in Veteranlar
Şurasının sədri
seçilib**



Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-in Siyasi şurası ləğv edilib, Veteranlar Şurası yaradılıb. YAP-in dünən keçirilən növbədənkənar VII qurultayında qəbul edilib. Qurultayda Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib.



ƏDALƏT •

6 mart 2021-ci il

2020-ci il sentyabr ayının 26-da başlayan Büyük Vətən müharibəmiz bütün xalqımızın, Azərbaycanı sevən hər kəsin yaddaşına Zəfər müharibəsi kimi yazıldı. Bu Zəfər 30 ilə yaxın davam edən yurd nisgilimizi, Qarabağ həsrətimizi gözümüzdən, könlümüzdən sildi. Onun yerini sevinc yaşları, bir də Azərbaycanın bütövlüyünə Böyük inam tutdu.

BUİLKİ BAYRAMLAR KÖNÜL OXŞA YIR



Bu bir tarixi gerçeklikdi ki, Azərbaycan 30 il sevincin, bayramın ne olduğunu bilmədi, Anaların ürəyi qan ağıladı. Cünki şəhidlərimizin qanı yerdə qalmışdı. Düşmən torpağımızda heyasızcasına yallı gedirdi. Nəhayet ki, Ali Baş Komandan cənab İlham Əliyevin emri ilə müzəffər Ordumuz torpaqlarımızı düşmən cynağından xilas etdi.

Üçüncü bayraqımız azad olmuş torpaqlarımızda, Azərbaycanın tacı olan Şuşada dalğalandı. Qələbə xəberlərini bize çatdırıran Prezidentimiz, eləcə de Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva özürük döyüntüleri ilə sevincimizə sevinc qatıldılar. Onların müraciətləri, təbrikləri hamımıza, xüsusişlə şəhid və qazi ailələrinə ümidi dayaq oldu.

30 ildən sonra ilk dəfə xalqımız həqiqi bayram sevincini bir-birilə bölüşür. Məlumdur ki, bayramlar sırasında 8 Mart Beynəlxalq Qadınlar gününün və milli bayramımız olan Novruzun xüsusi yeri var. Bir ana, bir qadın kimi mən şəhid və qazi ailələrinin, onların analarının,

bacılarının, qızlarının, sevgililərinin 44 günlük müharibədə nələr yaşadığını gözel anlayıram. Ona görə də mən onların hər birinin qarşısında baş əyir, hər birinin şəhid qəmini bölüşür və deyirəm ki, başınızı dik tutun, sizin oğullar Azərbaycanı bütövləşdirdilər. Sizin oğullar bizə Qəlebə sevinci yaşatıldılar. Sizin oğullar bizə bayramların ovqatını qaytardılar. Bu gözel bayram günlərində ölkəmizin Birinci xa-

nımı Mehriban xanım Əliyeva başda olmaqla, Azərbaycanın bütün xanımlarını tebrik edirəm, hər zaman bizimlə birlikdə olan, bizə diqqət və qayğı göstərən Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya ən xoş arzularımı bildirməkə demək istəyirəm ki, bütün Azərbaycan xanımları xoşbəxtdir. Çünkü onların dəmir yumruqlu oğulları, qalib Ordusu var. Bu Ordunun Komandanı cənab İlham Əliyev və onun ən sadıq silahdaşı Mehriban xanım Əliyeva bundan sonra da Azərbaycanı qələbələrə aparacaq. İndi xalqımız öz qələbəsi və uğurları ilə dünyanın gözü önündədi. Bu ucalığı bizə Ulu Öndərimizin la-yıqli varisi və Ordumuz bağışlaşdır.

Özünün intellekti, böyük dün-yagörüşü, Azərbaycan tarixinə və mədəniyyətinə sevgisi ilə hər zaman sənət adamlarının, elm xadimlərinin, dindarımızın, bütövlükde ehtiyac və xəstəliklə mübarizə aparan hər kəsin yanında olan Mehriban xanım Əliyeva bizim üçün həm də xeyirxahlığın simvoludur. Onun qəbul etdiyi hər bir qərar, dəstək verdiyi hər bir şəxs bu mille-tin sabahına göstərilən xidmətidir.

Biz Mehriban xanımla fəxr edirik!

Məlahət Qurbanova,
"Məlahət" MMC-nin
Baş direktoru,
Azərbaycan-Kərkük
Mədəniyyət
Mərkəzinin sədri

Şuşada ermənilərin atıb qaqlığı silah-sursat aşkarlandı

Şuşada Ermənistən ordusunun atıb qaqlığı silah-sursat aşkar edilib

Daxili İşler Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumatə görə, Şuşa Rayon Polis Şöbesinin əməkdaşları ailəliyəti qurumların temsilciliyi ilə birləşdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəye yararsız olanların zərarsızlaşdırılması məqsədi ilə xidmətə ərazidə müntəzəm reydlər aparırlar. Növbəti beş tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaqlığı 1 ədəd tüfəng, 6 müxtəlif növ qumbara, 13



qumbaraatan və minaatan mərmi-ləri, 5500 ədəd 7,62 çaplı patron, pulemyot və avtomat silahlar üçün güllə ilə dolu 13 sandıq və digər dö-yüş sursatları aşkar edilərək götürülüb.

Demokratik

ənənələrin inkişafı

6 siyasi partiya YAP-a qoşuldu

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşmə-keşli günlərində, ölkənin ictimai-siyasi mühitinin ciddi sınaqlara məruz qaldığı bir dövrde yaranmışdır. Yarandığı gündən xalq tərəfindən dəstəklənən və etimadı doğrudan YAP ölkəmizdə yegənə siyasi təşkilatdır ki, öz etrafına 750 mindən artıq insanı birləşdirir. Azərbaycanın siyasi tarixinə nəzər yetirsək bu rəqəm bir nailiyyətdir. 30 ilə yaxın fəaliyyəti dövründə YAP Azərbaycanın müasir tarixində fədakarlığı ilə yaxından iştirak edir və siyasi fəallığı ilə ölkəmizdəki siyasi proseslərin önündə gedir. Ölkəmizin əldə etdiyi uğurların hər birində YAP-in imzası var. Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyaya, onun istinad etdiyi prinsip və dəyərlərə, hazırlı-sədr İlham Əliyevin həyata keçirdiyi siyasetə insanların inanması, güvenməsi bu gün artıq siyasi müstəvidə yeni bir səhifənin açılmasına, demokratik hərəkatın yaranmasına səbəb olur.

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların YAP-a qoşulmaq istəyi sözün əsl mənasında bu partiyanın bir xalq partiyası olduğunu dəlalət edir. YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümüne çevirilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasına xəber verir.

Milli həmrəylik dövlət siyasetinin strateji prioritətidir

Azərbaycanda milli məraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidara-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşır, artıq

ümmüdövlət məsələlərində vahid mövqə nümayiş etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyaseti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə

nin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır.

Siyasi partiyalar sisteminde müşahidə olunan tendensiyalar YAP-in gücündən və elektoratın potensialından xəbər verir. Nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadışlıdır. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidár partiyasına olan etibar və inamdan irəli gəlir. Ölkədə siyasi partiyaların ləğv olmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidárda olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edəcəkdir.

Həqiqətən də keçdiyimiz dövr göstərir ki, 10 milyon əhalisi olan bir ölkədə əlli-dən çox partiyanın fəaliyyət göstərməsi siyasi həyatımızda effekt vermır. Bu keçirilən seçkilərdə və ümumiyyətlə qəbul olunan qərarlara münasibətdə daha aydın görünür. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, Prezident Administrasiyasında Siyasi Partiyalarla iş şöbəsinin fealiyyəti də bu mənəda böyük rol oynayır. İnanıraq ki, şöbenin rəhbəri Ədalət Vəliyevin ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə keçirdiyi mütəmadi görüşlərin nəticələri, gələcəkdə də siyasi partiyaların idiooli vəhdətliliyə gəlməsinə öz töhvəsini verəcək.

Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi programlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və "Turançılıq" ideologiyasını nəzərdə tutmuşdur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə for-malaşması bir sıra partiyaların siyasi programlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur.

Nicat Novruzoğlu

Beləliklə ölkənin yeni siyasi sisteminin formallaşması prosesi davam edir. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvəli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvləri-

Müalicə üçün Türkiyəyə göndərilən dörd qazımız sağalaraq Vətənə döndü

Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən dörd qazımız sağalaraq Vətənə geri dönüb.

Adalet.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, qazilərimiz Mehtixanov Məhəmməd Bi-

roğlan oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Eminov Aqil Vahid oğlu və Əzməmmədov Şəhriyar Şahməmməd oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşdır. Onların qarşısındaki aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən

təmin edilib. Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırlıda daha 20 qazımızın müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. "YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaqdır.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

No 26 (2207) 6 mart 2021-ci il

(əvvəli qəzeti 25 fevral və 2 mart saylarında)

2020-ci il ərzində müxtəlif diametrləri borularla 6524 metr qaz xətti quraşdırılmış, 2825 metr müxtəlif diametrləri qaz xətləri rənglənmiş, istismar müddəti bitmiş 189 fərdi qaz tənzimləyici qurğu yenisi ilə əvəz edilmişdir. 2020-ci il ərzində Zaqatala Qaz İstismar Sahəsi üzrə əhali abonentlərin sayı 416 nəfər artaraq 23534 və qeyri-əhali abonentlərin sayı 12 ədəd artaraq 229 olmaqla cəmi abonent sayı 23763 təşkil edir.

Qandax, Höytala və Vöhtala kəndlərində ümumilikdə 280 ədəd metal dayaq quraşdırıla-raq 5 km uzunluğunda SİP kabel çəkilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir.

Eyni zamanda rayonun yaşayış məntəqələrində əhalinin içmeli su ilə təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilmiş, Sukanal İdəresi tərəfindən şəhər ərazisində, Yuxarı Tala, Aşağı Tala, Çobankol, Qırmızı Bazar, Gözbarax, Muxax, Zəyəm, Üçüncü Tala, Muğanlı və Dağılı kəndlərində yararsız vəziyyətdə olan su xətlərində təmir işləri aparılmışdır. 2020-ci il-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

ce de Heydər Əliyev Fondu tərəfindən 611 sağlamlıq imkanları məhdud uşaqlara, "Bravo" supermarketi tərəfindən 339 ailə başçısını itirmiş ailələrə yardımçılar göndərilmişdir.

Rayonda aztəminatlı ailələr, xüsusi qayğıya ehtiyacı olan şəxslər daim diqqətdə saxlanılır, ehtiyacı olan her bir vətəndaşa kömək göstərilir.

İl ərzində rayon Mərkəzi Xəstəxanasının PHŞ həkimləri tərəfindən 187258 nəfər ambulator qəbul, 9899 nəfər evə gedis olmuş, 1866 uşaq doğulmuşdur. 6532 xəstə stasionar müalicə almış, 52 xəstəyə əlavə müayinə

ZAQATALA: ÜZÜ BAHARA DOĞRU

Bütün bunlarla belə qeyd etmək lazımdır ki, rayonun 62 yaşayış məntəqəsindən cəmi 32-i, yəni 51.6 faizi qazlaşdırılmışdır. Qazlaşdırılmamış yaşayış məntəqələrinin və yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması sürətləndirilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış materiallar aidiyiyati mərkəzi icra orqanlarına göndərilərək müraciət olunmuşdur.

də rayonda əhaliyə poçt və rabitə xidmetlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet və multimediya xidmetləri genişləndirilmiş, göstərilən xidmetin həcmi 3.52 milyon manat təşkil etmişdir. Zaqatala Poçt filialında və poçt şöbələrində hazırda əhaliyə yüksək səviyyəde 40 növə yaxın ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri xidmətləri göstərilir. 2020-ci il ərzində rayonda telefon istifa-

dönümüne həsr olunmuş "Ən yaxşı Təqdimat" müsabiqəsinin onlayn video təqdimatı keçirilmiş, Z.Murtuzəliyev adına şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi video təqdimatın respublika mərhələsində iştirak edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fermanla mükafatlanılmışdır.

Bu tədris ilində 11-ci sinifi bitmiş 894 məzundan 580 nəfəri sənəd vermiş və onlardan 436 məzun ali məktəblərə qəbul olunmuşdur. Qəbul olan məzunlardan 21 nəfəri 600-dən yuxarı, 40 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.

Rayonda koronovirus infeksiyasi (Covid-19) yayılmasının qarşısının alınması məqsədi ilə RİHB-nın 19 mart 2020-ci il 50/1 nömrəli sərəncamına uyğun rayon qərargahı yaradılmışdır. Bu infeksiyanın yarada biləcəyi təhlükəni aradan qaldırmak məqsədile 58 mobil qrup yaradılmış, rayonun ərazisində fəaliyyət göstərən bütün müəssisələrde tibbi-profilaktik və dezinfeksiyadıcı tədbirlərin davam etdirilmiş, əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə sanitariya maarifləndirmə işləri həyata keçirilmiş və bu tədbirlər davam etdirilir.

Zaqatala rayon Gigiyyena və Epidemiologiya Mərkəzi tərəfindən cari ilin mart ayında Koronavirus (COVID-19) infeksiyasiının yayılmasının qarşısının alınması məqsədilə küçə və meydanda, parklarda, təhsil, məktəbə-qədər təhsil müəssisələrində, çoxmənzilli ictimai yaşayış binalarında, idarə, müəssisələr və sahibkarlıq obyektlərində, poçt şöbələrində, bank və bankomatlarda, məsciddə, körpü və yaraltı keçidde profilaktik dezinfeksiya və əksepidemik tədbirlər aparılmışdır. Əksepidemik və profilaktik tədbirlər davam etdirilir.

Rayonda 16.4 km uzunluğunda 10-kv-luq, 28.16 km uzunluğunda 0,4 kv-luq hava xətləri əsaslı və cari təmir olunmuşdur. 750 ədəd smart tipli və 1950 ədəd yeni elektron tipli saygac quraşdırılmış, Əliabad qəsəbəsində və Kebeloba kəndində həyətlərdən keçən 10-kv-luq hava xətlərində ümumilikdə 48 ədəd dayaq çıxarırlaç kückə boyu çəkilmiş, rayonun 10 kv-luq hava xətlərində 69 ədəd metal dayaq quraşdırılmışdır. Danaçı kəndinin 3,2 km uzunluğunda 0,4 kv-luq elektrik verilişi xətləri 50 ədəd metal dayaq basdırılmış, SİP kabel xətləri ilə əvəz edilmişdir. Yuxarı Tala, Aşağı Tala, Çobankol və Danaçı kəndlərində 24 ədəd transformator məntəqəsi yenidənqurulmuş, Danaçı, Aşağı Tala,

dəyərlərinin sayı 210 nəfər artaraq 23803 nəfərə, genişzolaqlı internet istifadəçilərinin sayı 1375 nəfər artaraq 17825 nəfərə çatmışdır. Hesabat dövründə təhsilin keyfiyyətinin yüksəldilmesi, pedoqoji kadrların effektiv və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən işlər görülmüşdür.

Il ərzində "Ümumtəhsildə keyfiyyət ill"nin davamı olaraq müellimlər arasında pedaqoji mühazirlərin rayon mərhələsinin keçirilməsinə start verilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə keçirilmiş "Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsində Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi qalib olmuşdur.

Umummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci il-

Yoluxucu xəstəliklərin profilaktikasında qoruyucu peyvəndlərin xüsusi əhəmiyyəti vardır. Rayonda da peyvənd tədbirləri Şəhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Milli peyvənd təqvimini əsasında müəyyən yaş qrupuna daxil olan əhali arasında təlimata uyğun olaraq aparılır.

2020-ci ilin dekabr ayında rayonun ərazisində əhalinin müvafiq kontingentin (tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan yaşı və orta yaşı əhali və xroniki xəstəlikləri olan uşaq) 3700 nəfərə qrip əleyhinə peyvəndlərə aparılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin "BİZ BİRLİKDƏ GÜCLÜYÜK" şüarına dəstək olaraq bu günədək rayonda 4500-dən çox aztəminatlı ailələrə, xəste və ahil insanlara ərzəq yardımçıları olunmuşdur. Belə ki, RİH-nin başçısı tərəfindən 600-dən çox, "Əlillərə və Aztəminatlı ailələrə ictimai dəstək" fondu tərəfindən 500, "Bravo"supermarketi tərəfindən 322, millət vəkiləri Kamile Əliyeva tərəfindən 60, Elşən Musayev tərəfindən 70, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 80, AHİK tərəfindən 50, Azərbaycan Neft və sənaye Universitetinin professor heyəti tərəfindən 33, Bismak şirkəti tərəfindən 50, rayonda fəaliyyət göstərən hüquq mühafizə orqanları tərəfindən, sahibkarlar, iş adamları, eləcə də ayrı-ayrı müəssisə təşkilatlar tərəfindən ərzəq yardımçıları ehtiyacı olan insanlara kollegial şəkildə çatdırılmış, heç bir neqativ hal müəyyən olunmamışdır. Rayonda Regional İnkışaf İctimai Birliyi tərəfindən "Biz birlikdə güclüyük" aksiyasına onlayn müraciət etmiş 1598 vətəndaşa ərzəq yardımçıları çatdırılmış, elə-

və müalicə üçün Respublikanın müvafiq xəstəxanalarına göndərmişdir.

Hesabat dövründə rayonda qeydiyyatda olan 2069 nəfər şəkəri diabeti olan, 504 nəfər vərəmli, 318 nəfər onkoloji, 627 nəfər psixiatrik, 6 nəfər hemofiliyalı xəstəyə müvafiq qaydada müayinə və müalicələr təyin edilmiş, xroniki böyrək çatışmazlığı olan 45 nəfərə mütəmədi olaraq Zaqatala Müalicə Diaqnostika Mərkəzində dializ proseduru aparılmışdır.

Hazırda dünya Səhiyyəsinin "COVID-19" pandemiyası ilə mübarizə apardığı bu dövrə Zaqatala RMX PHŞ də Pandemiyaya qarşı gücləndirilmiş iş rejimində fəaliyyət göstərməklə həm profilaktik həm de müalicəvi yardımına məşğuldur. 2020-ci il ərzində rayon ərazisində 9801 nəfərdən laborator müayinə material götürülmüş müayinələrin cavabı olaraq 486 rayon sahəsində "COVID-19" virusuna yoluxma qeydə alınmış xəstələrdən 417-si sağalmış, 35 nəfəri karantin rejimində müalicəyə çəlb olunmuş, 34 nəfəri isə vefat etmişdir. 2020-ci il ərzində millimənvi dəyərlərimizin qorunması, gənclərimizdə vətənpərvərlik hissələrinin artırılması məqsədilə rayonda tarixi günlər, əlamətdar hadisələr və bayramlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirilmişdir.

Günələr üzü bahara doğru dur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğura sevinən və qoşulan zaqatalalılar daha xoş gəlacaya böyük ümidiylərə baxır, vətənin ucalığı naminə fədakarlıq nümunəsi göstərirler.

Məzahir ƏHMƏDZADƏ

AZƏRBAYCAN RESPUBLİKASININ

MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MƏLİYYƏ YARDIMI İLƏ



ƏDALƏT •

6 mart 2021-ci il

Bu gün bir qrup I Qarabağ müharibəsi veteranları, bir qrup şəhid anaları, Müharibə Veteranlarına Sosial Yardım İctimai Birliyi üzvləri "Şəhidlər Xiyabani" ni ziyarət ediblər. Müharibə Veteranlarına Sosial Yardım İctimai Birliyi təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhidlər xiyabanında şəhid qadınlarımız yad olunub.

Adalet.az xəber verir ki, Azərbaycanın Milli Qəhrəmanları Salatin Əsgərova, Gültekin Əsgərova, şəhid döyüşçülər Qaratəl Hacımahmudova, Rəhila Orucova, Gülbər Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova və Xocalı facisi zamanı həlak olmuş iki qızçıqam. O cümlədən 20 yanvar şəhidlərinin qadın şəhidlərinin məzəri ziyarət olunub, ehtiram əlaməti olaraq məzarlarının üzərinə qırımızı qərənfil dəstələri düzüllüb.

Şəhid qadınlar ziyarət edildi



Müharibə Veteranlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas müharibədə qohrəmanlıqla döymüş, düşmənə qarşı mübarizə aparmış qadınlarımızaşın şücaati haqqında danişkən vətənin dar gündündə silaha sarılan qadınları düşmən çəpəri adlandırdı: "Qədimdən bir atalar sözü vardi, "Oğul düşmən çəpəridir" deyirlər. Oğulun vəzifəsi, borcu vətoni, ailəni qorumaqdı. Amma tarixən Azərbaycan qızı, Azərbaycan qadını xalqın en ağır məqamlarından "çəpər" olmaqlan çəkinməyib. Məsələn, I Qarabağ müharibəsi zamanı qadınlarımıza da kışılörələ berabər müharibənin en qaynar nöqtələrində böyük şücaət göstəriblər. Bu gün onlar unudulmur, xalqımız öz qəhrəman qadınlarını her zaman hörmətlə anır."

Tədbirdə Respublika İncəsənət Gimnaziyasının şagirdi, qıraqat istədi ilə seçilen Mehdi Həsənov şəhidlərimizə aid, şeirlər, esselər söyləyərək dinleyənləri kövərtdi.

I Qarabağ döyüşlərində yaxından iştirak etmiş Rüxsəro Cüməyeva Qarabağ torpaqlarının düşmən tapdağında xilas olduğunu vurgulayaraq, Azərbaycan Ordusuna və Ali Baş Komandanına bütün keçmiş döyüşçülər adından təşəkkürünü bildirdi: "Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandanının siyasi iradəsi hesabına qisasınız yerde qalmadı. Əzziz silahdaşlarımız, ezziz şəhidlərimiz! Rahat yatin! Ruhunuz şad olsun! Allah bütün şəhidlərimizə rəhmət etsin!"

Tədbirin sonunda I Qarabağ müharibəsində şəhid olmuş qadınların, həmçinin Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi Arəstə Baxışovanın cümlədən bütün şəhidlərin ruhuna dualar oxudu.

Əntiqə Rəşid

Rusiyani çökdürürülər: yeni sanksiyaya hazırlıq...



ABŞ və Britaniya kimyəvi silah istifadəsinə görə Rusiyaya münasibətdə əlavə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir. Bunu "Blumberg" agentliyi öz mənbələrinə istinadən yayıb.

Məlumatə görə, sanksiyalar Rusiya biznesmenlərindən tutmuş ölkənin suveren borcuna qədər, hər şeyə tətbiq edilə bilər. Agentlik Londonun yaxın həftələrdə Rusiyaya sanksiyaları Avropadakı müttəfiqləri ilə müzakirə edəcəyi bildirilib.

MEHRİBAN

KEÇMİŞLƏRDƏN, OLMUŞLARDAN

O QATAR GERİ DÖNƏN DEYİL

Bu bir ömürdə elə hadisələr, əhvalatlar olur ki, onu yeri gəldikcə danişmasan, deməsən, yazmasan, xatırlamasan, tanış-bilişə söyleməsən, sonra gec olar, unudular, yaddan çıxar...

Sənin haqqın yoxdur ki, çoxları üçün vacib, zəruri ola bilecek fakt və hadisələrin yayılması qarşısını alasan və düşünənən ki, sənin bildiyin yetər, başqaları bilməsə də keçər...

Ölkəmizin çoxəsrlilik inkişafı

dövründə misilsiz xidmətləri olmuş, əslindən həyatımıza tərəqqisinin, müstəqilliyimizin bərqərar olmasının bünövrəsini qoymuş nəhəng bir dahi-nin - Heydər Əliyevin yaradıcı, qurucu həyatının hər günü bir tarixdir, örnəkdir, məktəbdür. O illerdə, yəni keçən əsrin 70-80-ci illərində respublikamızın sosial-iqtisadi yüksəliş illərinin əsasında kompleks şəklində aparılan ideoloji, təşkilati tədbirlərin çox müsbət nəticələrinin şahidi olmuşuq. Əslində ideoloji iş, necə deyərlər bulaq kimi qaynayırdı. Mükəmməl struktur vardi, idarə olunurdu və s.

Bu gün uzun illər siyasi tərbiyə problemləri ilə məşğul olmuş bir adam kimi deyə bilərəm ki, o illərdə Moskvadan gönderilmiş, tövsiyə edilmiş göstərişləri bir tərəfə qoyub əsasən, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin partiya qurultaylarında, plenarlarında, konfranslarında, partiya-təsərrüfat feallarının yığıncaqlarında, ictimai təşkilatların məclislərində, zona müşavirələrində, bir sözə bütün mühüm tədbirlərdə çıxışları bir qayda olaraq döñə-döñə öyrənilirdi.

Müdir rəhbərimiz şəx-sən özü də bir təbliğatçı kimi əmək kollektivləri qarşısında çıxış etməkdən zövq alardı. O vaxtlar respublikada siyasi təhsil proseslərinə rəhbərlik edən Vəli Məmmədovla bərabər mən də birinci katibimizin Nəriman Nərimanov adına Neft və Qaz-çıxarma idarəsindəki məşğələsində iştirak etmişdik.

O dövrün dəbdə olan "Təşviqat qatarı" yaddan çıxmayıb.

Elm və mədəniyyət xadimləri, bəstəkarlar, yazıçılar, şairlər, rəssamlar, tənininş əmək adamları, jurnalistlər rayonlara, şəhərlərə sefərə çıxır, əmək kollektivlərində görsülər keçirilir, adamlar arasında six ünsiyyət yaranır, eləqələr möhkəmənləndir. Yeni şerlər yazılır, mahnılar bəstələnir,

rəsm əsərləri çəkilirdi və s. Onlarla misal getirmək olar.

Respublikamızda geniş vüsət almış məhsul bayramları əsl xalq şənliklərinə, xoş ovqatlı bayramlara çevrilmişdi.

Yox, siz elə bilməyin ki, yaxın keçmişdəki olmuşları, əhvalatları, bir sıra kütləvi tədbirləri nastolj bir həsrətə yada salıb heyfislənirəm, yox... O qatar keçib getdi, bir da-ha geri dönməz... O vaxtların ab-havası bir baş-qayıdı, kollektiv təserrüfatlar vardi, gəlirgətirən sahələr vardi, kənd yerlərində əkilməyən torpaq tapılmazdı... Nə isə...

Ötən əsrin 70-ci illəri həm də respublikamızda pambıqçılığın inkişafı diqqət mərkezindəydi, əhalinin eksəriyyəti pambıq planının yerine yetirilməsinə səfərbər edilərdi, kənd rəyonlarının fealiyyətinə həm də pambıqçılığın inkişafındakı nailiyyətlərə görə qiyamət verilərdi və s. Respublikamızın rehbəri də əsasən hər il avqust-sentyabr aylarında zonalar üzrə pambıqçılığa həsr edilmiş müşavirələr keçirərdi.

Ulu Öndərin iştirakı ilə

belə bölge müşavirələrinin biri də 19 iyul 1979-cu ildə İmisi rayonunda keçirilmişdir. O dövrde İmisi Rayon Partiya Partiya Komitəsinin birinci katibi işləmiş rehəmetlik Qadir İsmayılləzadənin mənə söyledi-kərindən:

- Rayon mərkəzində keçirilmiş ümumi yüksən-cağdan sonra bütün he-yətlə - Bakıdan və rayonlardan gəlmış qonaqlarla birlikdə Şahverdili kəndinə, Panah Həsənovun bri-qadasına getdik. Sosialist Əməyi Qəhrəmanı Panah Həsənov rayonumuzun təxri idi.

Heydər Əliyevi hər şəyə diqqətlə idi.

Uzun qırımızı parçanın üstüne ağ həriflərlə yazılış "Xoş gelmişsiniz yoldaş H.Əliyev!" plakatına baxdı. Hiss etdim ki, bu "xoşgeldindən" onun xoş gelmedi.

Mən özüm də pərt oldum, niyə "yoldaş H.Əliyev!" yazıblar, eslinde tam şəkildə ad-familiya yazılımalıyı: "yoldaş Heydər Əliyev!" Ürəyimdə raykom işçilərini qınamıdım.

Qadir müəllimin sözünü yarımcıq qoyub, yeri gəlmişən, onu da deyim ki, ilən-ilə işini təkmilləşdirən, daha dəyərli qanunlar qəbul edən, tərkib Müasir tələblər səviyyəsinə yüksəlməkdə olan hörmətli Milli Məclisimizin yaraşlı ilə zalindəki divarda "Azərbaycanda hakimiyyətin mənbəi xalqıdır!" H.Əliyev yazılıb, niyə "Heydər Əliyev" yazılmayıb, sual doğurur....

Şəhərinin təmənətindən

Hə, Qadir müəllim danişirdi ki, Heydər Əliyevi tarla düşərgəsindəki "Qırımızı guşə"yə yaxınlaşdı, stolun üstündə yeni qəzetlər, jurnalılar, kitablar... O, birdən əyilib bir kitabı elinə aldı, baxdı:

- Hələ o bir şeir də ya-zır? - deyə əsəbi şəkildə soruşdu.

Mən ayaq üstə quruyub qalmışdım. Heç nə başa düşmürdüm. Yazıçı Əkrəm Əlyəlişli irəli çıxıb kitabı Heydər Əliyevi dənəlib baxdı və gülümseyərək dedi:

- Yox, Heydər Əliyevi bu, Mərkəzi Komitənin plenumunda vəzifədən azad etdiyiniz katibin kitabı deyil, tamam başqa bir adamdır. Bizim qələm yoldaşımızdır, çoxdan təniriyam.

- Hə, - dedi birinci katibimiz.

Hamımız təccübənləmişdik, axı necə ola bilərdi ki, bir müddət əvvəl Mərkəzi Komitənin işdən çıxarılmış katibinin kitabı "Qırımızı guşə"yə qoyulsun... Sən demə, sizin kitabınız imiş, ay Ramiz müəllim.

Bu əhvalat barədə - el arasında geniş şöhret qazanmış yazıçı Əlibala Hacızadənin o illərdə məşhur olmuş "Itgin gəlin" kitabı ilə əlaqədar baş vermiş əhvalat barədə nə vaxtsa metbutda oxumuşdum.

Bununla belə, dəqiq məlumat almaq məq-sədilə uzun illər Saatlı rayonunda aparıcı rəhbər vəzifələrde çalışmış ailəvi dostum, səmimi insan Hacı Seyidağa Kazimovdan xahiş etdim ki, 1980-ci ilin oktyabr ayında Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin Saatlinin Mir Bəşir Qasimov adına kolxoz səfərindən bir az

geniş danışın.

Seyidağa müəllim söylədi ki, Ulu Öndər həmin günlərdə kolxozun qabaqcıl pambıqçılıq briqadı olan Lələkişi Qədimovun briqadásında işləyən pambıqçı qızlarla səhəbət etdi. Soruşdu ki, nəyə ehtiyacınız var, maşına, mebelə, xalçaya, soyuducuya, deyin təşkil edək.

Qızlardan biri deyir ki, yoldaş Əliyev, cehizlik üçün bir xalça olsayıdı, alardım, pulum var.

Heydər Əliyev tapşırıq verir:

- Əlisahib (Saatlı Rayon Partiya Komitəsinin birinci katibi, xalq arasındada kifayət qədər hörmət qazanmış, işgüzər bir insan idi) raypoya (ticarət təşkilatı) göstəriş ver, xalça hazırlasın, pulunu da kolxoz sədri verər.

Sonra qızlardan biri irəli durub deyir ki, yoldaş Əliyev, yazıçı Əlibala Hacızadənin "Itgin gəlin" kitabı çıxıb, amma tapşırılmır, oxumaq üçün növbəyə dayanmışq. Siz tapşırısanız o kitabıdan yenə de buraxarlar, bizi de alıb oxuyarıq.

Pambıqçı qızın bir təklifi də ölkə başçısının xoşuna gəldi.

- Tezliklə "Itgin gəlin" romanı kütüvə tirajla nəşr edildi. Raykomun birinci katibi Əlisahib Babayevin göstərişi ilə həmin kitab rayonun bütün pambıqçı qızlarına pulsuz paylanıllı-

di. İndi həmin vaxt gelib çatıb. Qarabağ, Şuşa, Isa bulağı yolumuzu gözləyir. Tam əmin-amanlıq yaranan



**Ramiz
MƏMMƏDZADƏ**

kimi yəqin ki, may ayında, istəkli Ulu Öndərimizin doğum günü ərefəsində şəx-sən özüm gedəcəyəm Isa bulağına, o bulağın doğma suyundan Bakıya gətirib unudulmaz rəhbərimizin mezarı üstüne səpacəyəm, əhd eyləmişem.

"Itgin gəlin" tapşılır

Bir əhvalat barədə - el arasında geniş şöhret qazanmış yazıçı Əlibala Hacızadənin o illərdə məşhur olmuş "Itgin gəlin" kitabı ilə əlaqədar baş vermiş əhvalat barədə nə vaxtsa metbutda oxumuşdum.

Bununla belə, dəqiq məlumat almaq məq-sədilə uzun illər Saatlı rayonunda aparıcı rəhbər vəzifələrde çalışmış ailəvi dostum, səmimi insan Hacı Seyidağa Kazimovdan xahiş etdim ki, 1980-ci ilin oktyabr ayında Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin Saatlinin Mir Bəşir Qasimov adına kolxoz səfərindən bir az

geniş danışın.

Seyidaşa müəllim söylədi ki, Ulu Öndər həmin günlərdə kolxozun qabaqcıl pambıqçılıq briqadı olan Lələkişi Qədimovun briqadásında işləyən pambıqçı qızlarla səhəbət etdi. Soruşdu ki, nəyə ehtiyacınız var, maşına, mebelə, xalçaya, soyuducuya, deyin təşkil edək.

Qızlardan biri deyir ki, yoldaş Əliyev, cehizlik üçün bir xalça olsayıdı, alardım, pulum var.

Heydər Əliyev tapşırıq verir:

- Əlisahib (Saatlı Rayon Partiya Komitəsinin birinci katibi, xalq arasındada kifayət qədər hörmət qazanmış, işgüzər bir insan idi) raypoya (ticarət təşkilatı) göstəriş ver, xalça hazırlasın, pulunu da kolxoz sədri verər.

Sonra qızlardan biri irəli durub deyir ki, yoldaş Əliyev, yazıçı Əlibala Hacızadənin "Itgin gəlin" kitabı çıxıb, amma tapşırılmır, oxumaq üçün növbəyə dayanmışq. Siz tapşırısanız o kitabıdan yenə de buraxarlar, bizi de alıb oxuyarıq.

Pambıqçı qızın bir təklifi də ölkə başçısının xoşuna gəldi.



O BALACA OTAQ

Yaxud olduğu kimi görünən adam

... Hər səhər hamidan tez işe gələr, o balaca otağı açırla açıb içəri keçərdi. Heç ora otaq da demək olmazdı. Çünkü sonradan tikilmiş balaca bir yer idi. Amma o balaca yer həmişə dostlarıyla, yazarlarla dolu olardı. Kimi axatarsan o balaca otaqda tapardın. Və bu balaca otaq onun nəzərində dünyanan ən böyük otağıydı. Və bu balaca otaq ona evi qədər, ocağı qədər, doğma Ağdamı qədər əziz idi. Və bu balaca otağa kimlər gəlməz idi; ölkənin tanınmış və istedadlı şairləri, yazıçıları və eləcə də onu çox istəyən ağdamlılar...

Yəqin oxucu səbirsizlik edib məni qınayacaq ki, bu balaca otağın sahibi kimdir? Niye bizi incidib, intizarda saxlayıb o adamin adını, soyadını yazmırısan, Faiq Qismətoğlu? Elə özüm də hiss elədim ki, hörmətli oxucunu çox intizarda saxladım. Hətta özüm də darıxdım, tincixdım. Üreyim partlayır qoy deyim: bu, istedadlı yazıçı-publisist və jurnalist haqqın dərgahına qovuşmuş Pərviz Əliyevdir. O Pərviz Əliyev ki, Azərbaycan jurnalistikasında və mətbuat tarixində öz möhürünu vurub. Nadir jurnalistlərdəndir ki, hər janrıda yazı yazıb və oxucularını təəccübəldəndirib. Çox yerlərdə, çox mətbuat orqanlarında işləyib. Və cöxlərinin da yadında "simpatiçni" oğlan kimi qalıb.

... Onun 1970-ci illərdə "Azərbaycan gəncləri" qəzetində çox maraqlı, rəngarəng və unikal zarisovkalarını, müsahibələrini, reportajlarını oxumuşam. Və çox vaxt elə "Azərbaycan gəncləri" qəzetini bu cür tanış imzalara görə alırdıq. Bilirdik ki, Pərviz Əliyev kimi jurnalistlər qələmə aldıqları hər bir yazıyla oxucuları həm sevindirir, həm də təəccübəldəndirir. Onun unikal müsahibələrindən biri SSRİ-nin xalq artisti Allah Puqaçova ilə bağlı idi. Təbii ki, Alla Puqaçovadan müsahibe almaq üçün jurnalist istedadıyla yanaşı, rus dilini də gözəl bilmək lazım idi.

Bunu hamısı Pərvizdə əla alınırıdı. Bu müsahibə qəzetdə dərc olunan kimi çox böyük eks-səda yaratdı. Ən azından ona görə ki, Pərviz Əliyevin çox güclü musiqi duymu vardi. Üstəlik də estrada musiqisini, onun çalarlarını və janlarını daha gözəl biliirdi. Bütün bu elementlər Alla Puqaçova ilə bağlı müsahibədə incəliyinə qədər öz əksini tapmışdı. O vaxt indiki kimi deyildi. "Azərbaycan gəncləri" yüz minlərlə tirajla çap olunurdu. Qəzetiñ bininci səhifəsində sonuncu səhifsinə qədər bütün yazılar oxunaqlı idi. Xüsusən də Cəmil Əlibəyovun redaktoru olduğu dövrə bu qəzet əl-əl gəzirdi.

Mənim Pərvizlə tanışlığım o unikal müsahibədən sonra başlandı. Onunla "Azneft"dəki məşhur çayxanada tez-tez görüşərdik. Orda kimlər yoxuydu - Azərbaycanın ən məşhur ziyaliləri, yazıçıları, siyasətçiləri vardi orda. Orda Aydin Məmmədov vardi, Vüdati Məmmədov vardi, Ramiz Rövşən vardi, Aqil Abbas vardi, Vasif Quliyev vardi... Sadalasam uzun siyahı alınar. Başqa

sözlə demiş olsaq, bu qaymaq ziyalilar özləri bir məktəb idi. Ora çay içməyə yox, bizim kimi tələbələr dərs almağa gəlirdik. Yəni onların söhbətinə qulaq asmaq, dinləmək, hansısa akademikin və professorun söhbətindən dəha çox maraqlı idi...

... O, Aqil Abbasla çox yaxın idi. Daha doğrusu, uşaqlıq dostları idi. Elə ona görə də Aqil müəllim Pərviz Əliyevi qəzətimizə işləməyə dəvət elədi. O da bu dəvəti qəbul edib işə gəldi. Bir iki gün o otaqda, bu otaqda əyləşib işlədi. Sonra necə oldusa dəhlizdəki bir yerə gözü düşdü. Ora da otaq deyildi. Divarı şüsdən idi. Aqil müəllim o otağı düzəldirdi və Pərvizə dedi ki, burda əyləşərsən. Yəni dəhlizdən yaranmış bir otaq.

Pərvizsə bu balaca otağı hamiya sevdirməyi bacardı. Çünkü o otaqda ürək söhbətləri olurdu, səmimiyyət vardi və bəzən də Aqil Abbasa kimsə bir söz demək istəyəndə Pərvizin yanına gələrdi. Və Pərviz qədər də Aqil Abbasın dilini bilən, boş damarını tutan ikinci bir adam yoxuydu. Hətta Aqil Abbasın ən əsəbi vaxtında Pərviz elə bir söz deyərdi ki, Aqil müəllim yumuşalar, hər şey yaddan çıxar və sakitləşərdi. Birincisi Aqil müəllim Pərvizi görən kimi çohrəsinə təbəssüm qonardı. Bayaq dedim, onlar uzun illərin dostlarıydı...

... Yenə hər səhər o balaca otağa gələr, açarıyla qapını açar, içəri keçib növbəti yaxının mövzusunu hazırlayırdı. O, qəzet tərtibini çox gözəl bilirdi. Bir çox halda yazılarının maket işini də orijinal bir formada qurardı. O qədər işinə, sənətinə bağlıydı ki, səhərdən axşama qədər işləyərdi, ruhdan düşməzdidi. Və bəzən işdən evə gecə, saat 11-12-də gedərdi. Ev də deyəndə bir az yaxşı çıxmır ey, yataqxanada qalırdı. Yataqxana şəraitü isə onu həmişə sixirdi. Sanki əlini-qolunu bağlamışdır. Deyirdi ki, işə gələndə rahat nəfəs alıram. Baxmayın ey, otağım balacıdı. Bu otaq mənə dünya boyدادı. Çünkü mən bütün işlərimi, yazı-pozularımı bu balaca, amma dünya boyda otaqda düzüb-qoşuram. Bir gün bura girməsəm, ürəyim partlayar...

... Onun hamı tərəfdən sevilən və tez-tez xatırlanan bir kəlami vardi. Bir şey, bir yazı, hər hansı bir hadisə xoşuna gələndə deyərdi: "genialn!". Özü də elə şirin, elə ləzzətli, elə bir həvəslə o sözü deyərdi ki, hamımızı sanki sehirleyərdi. Pərviz heç vaxt özü barəsində Aqil Abbasdan bir xahiş də eləməzdi. Amma bu o demək deyil ki, Aqil müəllim onun xahişini yerinə etirməzdi. Sadəcə olaraq, başqalarının sözünü deyər və xahişini eləyərdi.

... İşimizdə bir xanım bir xeyli gəlib gedir, maaş ala bilmir. Aqil müəllimin də başı qarışq olduğu üçün pulu vermək yadından çıxır. Pərviz görür ki, xanım çox çətinlik çəkir, tez Aqil müəllimə yanaşır və deyir ki, bu qız uzaqdan işə gəlir, nə vaxtdandı onun pulu verilmir, sənə deməyə də utanır. Aqil

müəllim deyir ki, buna bax ey, yadımdan çıxıb, nə yaxşı dedin. Əlini cibinə salır və o pulu verir...

Onun imkanlı dostu-tanışı hamidan çox idi. Çünkü o dostu-tanışı öz istiqanlılığı, şirin dili və böyük ürəyi ilə qazanmışdı. Bir dəfə elə oldu ki, bizim işdə maşını olan dostumuzla bir yerde Pərvizin dostunun yanına getdik. Mən maşında əyləşdim, onlar həmin dostun yanına çıxdılar. O adam da nə qədər deyib ki, gedək çörək yeyək, bunlar etiraz ediblər. Dost onun cibinə pul qoyub ki, gedin ürəyiniz harda is-



təyir yaxşı yeyib-için. Pərviz gülə-gülə gəlib maşına əyləşdi və o puldan çıxarıb mənim də cibimə qoydu. Dedi, mən dostdan ayrı bir manat da xərcleyə bilərəm. Yeyib-içməyə verdilər, sən də yeyib-içən deyilsən, apar balalarına xərcle. Onun bu hərəkətindən maşını olan dostumuz pərt oldu. Daha doğrusu, istəmirdi ki, o, mənim cibimə pul qoysun. Amma Pərviz elə adam idi ki, tikəsini hamı ilə bölməyi bacarırdı.

Bir gün dostlarla bir yerde yeyib-içmək məclisində olduq. Məclisdəkiliər mənə döñə-döñə təkid eləyirdilər ki, mən də araq içim. Pərviz bundan bərk əsəbləşdi və dedi: "Ona heç nəyi məcbur eləməyin, içib-eləyən deyil. Niye belə təmiz adamı yoldan çıxarırsınız? Allah-Təala onu içmək üçün yaratmayıb. Bizi isə içmək üçün yaradıb. Elə onun gözəlli odur ki, içki içmir.

Bizim redaksiyada iki yazar yeməyi çox şirin və ləzzətlə yeyirdi. Biri Nazim Ağamirov idi, biri də Pərviz Əliyev. Onlarıçox yüksək yemək mədəniyyəti vardi. Hər ikisi yemək yeyəndə tox adam belə onlara baxıb iştaha gələr və şirin-şirin yeyirdi. Və mən də dəfələrlə onların süfrəsində belə şirin-şirin yeməyin qonağı olmuşam. Hərçənd ki, mən yemək yeyəndə çəki-rəm. Adam var yeməkdən ləzzət alır, mən isə yemək yeyəndə elə bir biyara gedirəm...

... Onda redaksiya indiki kimi sönük deyildi. Onda kollektivimiz daha böyük idi, işləyənlər də çox idi. Pərvizin işə gəlməyilə stol arxasına keçib yazı yazmağı çox çəkməzdi. Yarım saat, bir saat ərzində hər hansı mövzunu qələ-

me alıb makinaya diqtə edərdi. Sonra da deyərdi ki, günorta birinci mərtəbədə yaxşı yeyib-içmək var. Şotu da mən verməyəcəm ey, Aqil Abbasın hesabından çıxılacaq. Aqil müəllimlə birinci mərtəbəyə düşəndə nəinki əməkdaşlarımızın, orda əyləşib çörək yeyən əksər istedadlı yazarların hesabını ödəyərdi və deyərdi ki, bir-iki nəfər var, onlar nə vaxt gəlsə, yeməyini vərəsəniz, hesabını da məndən alarsınız.

... Bir arada ürəyi möhkəm ağırdı. Ona görə də səhv eləmiremsə, Əbülfət Mədətoğlu onu bizim dostumuz, məşhur kardioloq, tibb elmləri namizədi Rafiq Yusiflinin yanına apardı. Rafiq Yusifli də kardioqrama və exo kardioqrama eləyib Pərvizə bir neçə dərman yazmışdı. Demişdi ki, içkini atsın, bu dərmanları da qəbul eləsin. Elə bir problemi olmayıcaq. Pərviz çox səbrli, həm də döyümlü adam idi. Hər şeyə iradəsi çatırdı. Bircə içkiylə bacara bilmirdi. Deyirdi mən içməsem ürəyim partlayır. Nə isə... Dərmanları atmadı. Vəziyyəti isə bir qədər də ağırlaşdı...

... Dördüncü mərtəbədə vəziyyətinin ağırlığından gördüm. Təcili yardım zəng elədik. Stol gətirib liftin yanında əyləşdirdik. Soyuq tər onu basmışdı. Həkimlər gəldi. Təyizi lap aşağı düşmüşdü. Dedilər ki, vəziyyəti ağırdı, xəstəxanaya aparılmalıdır. Sonuncu dəfə mənim gözlərimə baxdı və mən də sonuncu dəfə onun gözlərinə diqqət etdim. Gözləri solmuşdu. Amma dedim ki, qorxma, yaxşı olacaq. Ağır vəziyyətdə xəstəxanaya apardılar, orda da dünyasını dəyişdi. İndiyə kimi yaxşı yadımdadı, dəfnində inyə atsan yerə düşməzdi. Mən hər yas yərində ağlayan deyiləm. Amma orda ağladı. Hətta daş üzərli, Allahın dərgahına qovuşmuş Lətif Süleymanlı da ağladı...

... Çox ağır idi onu itirmək. Çünkü Pərviz elə bir adam idi ki, onun düşməni yox idi. Dostu çox idi. Kimse ondan inciye bilərdi, bunu da hiss edəndə Pərviz o dəqiqə həmin adamın könlüünü elə alır və sevindirirdi. Ölümündən bir neçə gün sonra Aqil Abbas gəldi öz otağına, Mehribana yazı diqtə eləyərkən birdən bir neçə dəfə "Pərviz, Pərviz" deyə onu səslədi. Yادından çıxmışdı ki, Pərviz dünyasını dəyişib. Sonradan özünə gəldi və gözleri dolub otağa qayıtdı...

... O balaca otaqda indi Rüstəm Hacıyev əyləşir. Və bizim hamımız da yənə hər səhər o otağa yığışırıq. Hətta Aqil Abbas onun qəbuluna gələn adamlara deyir ki, mənim otağım yoxdur. Elə həmin otaqda onları dinləyir, kömək edir və yol gösterir. Pərviz özü olmasa da, o balaca otaqda, o balaca yerde onun hər gün ruhu dolaşır, səsi, nəfəsi hiss olunur. Hiss olunur ki, o istedadlı, o sevimli jurnalist və yazar yənə bizimlə bir yerdədir. O şəxslər ki, o adamlar ki, həmişə insanlarla isti münasibətdə olur, onlarla ürək səhbi etirir, o adamları heç vaxt unutmaq olmur, Pərviz Əliyev kimi!..

Cəbrayılın özünəməxsus gözəlliyi olan Papi kəndinin yaşı əsrlərlə ölümlür. Kənd həmişə dindar, qonaqpərvər, mərd və qoçqaz insanları ilə seçilir. Oradakı qədim məscid bu kəndin uzaq keçmişindən xəbər verir. Təsadüfi deyil ki, sovet hökuməti qurulana qədər bu kənddə neçə-neçə din xadimi olub.

Atəş Verdiyev, Çapar Kazimli və Şakir Albalyevin müəllifi olundular "Cəbrayıl rayonunun topominləri" ensiklopedik məlumat kitabında Papi sözünün etimologiyası belə izah olunur: "Bizcə, Papi-Bavı eyni kökə və mənaya malik sözlərdir. Qədim mənbələr əsasında müyyənləşdirdik ki, "bab+pap" Məkkənin müqəddəs qapısının adıdır. Bu söz dini termin səciyyəlidir. Çox güman ki, bu müqəddəsliliyi qorumaq, yaşıtmak üçün yerli əhali lap qədim dövrlərdən öz yaşayış məskənlərinə bu adları veriblər.

Papılıclar hazırkı dövrde bir-biri nə yaxın olan bir neçə soydan ibarətdir. Başlıca soyalar bunlardır: Hacı İmamverdili, Kərbalayı Ali usağı, Mehdiqulu usağı, Kərbalayı Astan usağı, Məmməd usağı, Məşədi Məmmədqulu usağı, Hüseyin usağı və sair".

Cəbrayıl rayonunda xanəgah, məscid, türbə və məqbərələrlə yanaş, 40-a yaxın ziyarətgah var. Təssüsüf ki, bu abidələrin tədqiqi uzun müddət diqqətdən kənardə qalmışdır. Yalnız ötən əsrin 70-ci illərində sistemləşdirilmişdir. 1989-cu ilə Mil-Qarabağ arxeoloji ekspedisiyasının tərkibində yeni dəstə yaradıldı və onun qarşısına Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ərazisindəki arxeoloji abidələri tədqiq etmək məqsədi qoldu.

Cəbrayıl rayonunda həyata keçirilən kəşfiyyat-axtarış işləri nəticəsində müxtəlif dövrlərə aid 20-dən çox yaşayış məskəni, kurqan, qala, türbə, orta əsr qəbiristanlığı qeydə alındı, bunlardan bir neçəsində ilkin qazıntılar aparıldı. Tənimsiz alim Məşədixan Nəmetova Cəbrayıl rayonunun Şixlar və Xubayrlı kəndlərində türbələrin üzərindəki kitabələri araşdıraraq onların XIV əsrin əvvəllərində inşa olunduğunu, qoç fiqurları olan köhnə qəbiristanlıqların isə XIV-XV əsrlərə aid olduğunu müyyənləşdirimişdi.

Cəbrayılın tarixi-mədəni abidələri sırasında

Papi kəndinin qədim məscidi xüsusi yer tutur. Bu dini abidə nəsildən-nəslə ötürülmüş canlı tarixdir. Papi məscidi haqqında tarixi mənbələrdə dolğun məlumat rast gəlmədi. Yalnız məscidin XIX əsrdə tikildiyi bildirilir. Cəbrayıl Tarix-Diyarşunaslıq Muzeyindən məscidin eskizini, kənd sakınclarından isə ermənilər tərəfindən viran qoyulmuş məscidin fotolarını olda edə bildik. Papi məscidi sayılıb-səcili el aqsaqqalı Hacı İmamverdinin təşəbbüsü ilə kəndin imkanlı adamlarının pulu hesabına inşa olunmuşdu. Birotaqlı ev formasında olan məscidin divarları yerli materiallardan (pud daş) hörülmüşdül.

Məscidin azan vermək üçün minbəri də olub. İki qapısı, iki pəncərəsi var idi. Məscid, həm də mədrəse kimi fəaliyyət göstərib. Sonralar dövlət və partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış

şəxslər ilk təhsillərini bu mədrəsədə almışdır. Çox təessüf ki, Papi məscidi erməni qəsbkarları tərəfinən vəhşicəsinə dağıdılb.

Təkcə doğulduğu Cəbrayıl torpağında deyil, bütün Qarabağda hörmət-izzət sahibi olan el aqsaqqalı Mirzəli Əliyev Papi məscidinin əsas mollalarından biri olmuşdur. Ömrü boyu halallıq və düzlüyü



bayraq edən Mirzəli kişini 73 illik ömründə heç bir çətinlik öz əqidəsindən döndərə bilməmişdi. Bu müdrik insan haqqında Cəbrayıl ziyanlarının dilində yalnız bu kəlmələri eşitmək olar:

"Mirzəli Əliyev ömrü boyu hələ yaşayıb, düz söz danışır".

"Molla Mirzəli özü bir universitet idi. İlahiyat elmləri öz yerində, dünyavi elmlərə də döründən bələd idi".

"Mirzəli kişinin məclisində istirak edən hər kəs sanki bir həyat dörsi alırdı. Mərasimlərdə dini hədislərlə yanaş, Nizamidən, Füzulidən də danışardı. İnsanların qəlbini imanla, hik-

*mətlə
doldurardı".*

Mirzəli Əliyevin atası Kərbalayı Molla Mehrəli qazının katibi idi, savadlı və gözəl xətti olub.

O, oğlu Mirzəlini 7 yaşında Gövhər Ağə məscidinin mədrəsəsində təhsil almaq üçün Şuşa şəhərine aparır.

O dövrde Şuşada böyük banklar fəaliyyət göstərirdi. Şuşa bankıları xeyriyyə məqsədilə yaxşı oxuyan əşəqlərin təhsilinə kömək edirdilər. Tale Mirzəlinin de üzünə gülür. 1910-cu ildə Cəbrayıldan onu və Ağdamdan bir neçə usağı təhsil almaq üçün İranə göndərirler. Mirzəli Ərdəbil, Miyanə və Təbriz şəhərlərində orta dini təhsilini davam etdirir.

Oğlu Həsən Əliyev deyir: "Atamın təhsilə olan böyük marağın onu Tehran dərəfünəna aparıb çıxarı. Altı il orada tam təhsil alırmış. Dərəfünən müvəffəqiyətə başa vurur və təhsilin on yüksək dərəcəsi olan "Mirzə" titulu alır. Atamın əsl adı Əli olub, elmi dərəcədən sonra ona Mirzəli adı verilib. Atamın səylədiyinə görə, dərəfünəndə dini elmlərlə yanaş, Nizami, Firdovsi, Füzuli də tədris edilirdi. 1926-ci ildə atam Cəbrayıl rayonunun Papi kəndində qayıdır.

Mövcud siyasi vəziyyəti

qiyamətləndirərək Azərbaycan Dövlət Universitetində Filologiya

fakültəsinin qiyabi şöbəsinə daxil olur, eyni zamanda, Ağdam şəhərində yeni açılmış iki illik Müəllimlər İnstitutunda təhsilini davam etdirir. Cəbrayılın ucqar rayon olduğunu, orada müəllim çatışmazlığını və Mirzəlinin Azərbaycan Dövlət Universitetində təhsil aldığıనəzərə alıb, onu Soltanlı kəndinə diləbiiyyat müəllimi təyin ediblər.

Həqiqətən də, Cəbrayıl rayonunun Soltanlı kəndində bir çox alımların yetişməsində onun avəzsız rolu olub. Həmin vaxtlar, yəni 1927-1937-ci illərdə Azərbaycanın ucqar yerlərində işləyən müəllimlər əsasən orta təhsilli idilər.

Mərhüm yazıçı Sabir Əhmədov həmişə atama öz minnətdarlığını bildirirdi, ondan dərəcədə qardaşı - Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun qoxusunu aldığını söyləyərdi. Cəbrayılın yaşı ziyahlarına yaxşı molundur ki, ovaxtkı Mərkəzi Komitənin birinci katibi Mircəfor Bağırov rayona gedəndə atamı savadına görə yanında oturdub sərhəd zastavasında İran casuslarından götürülən bütün sənedləri ona tərcümə etdirib. Mircəfor Bağırov atama yüksək etimad göstərib, onu dəfələrlə mükafatlandırib.

Sonralar həmin ziyanlılar atamdan soruşturma etdiklərindən sonra, əsasən onun qazıntıları və onun qarşısına Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ərazisindəki arxeoloji abidələri tədqiq etmək məqsədi qoldu.

Mərhüm əsəri "Cəbrayıl rayonunda xanəgah, məscid, türbə və məqbərələrlə yanaş, 40-a yaxın ziyarətgah var. Təssüsüf ki, bu abidələrin tədqiqi uzun müddət diqqətdən kənardə qalmışdır. Yalnız ötən əsrin 70-ci illərində sistemləşdirilmişdir. 1989-cu ilə Mil-Qarabağ arxeoloji ekspedisiyasının tərkibində yeni dəstə yaradıldı və onun qarşısına Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ərazisindəki arxeoloji abidələri tədqiq etmək məqsədi qoldu.

Ruhani təhsilli ziyanlıların atamdan soruşturma ki, Mirzə, necə oldu o, səni həbs etdi? Atam devrimi ki, elə bu dostluğa görə o, moni güllələtmədi.

Ruhani təhsilli ziyanlıların

1937-ci ildə bir sınıf kimi ləğv edilməsi prosesi atamdan da yan keçməyib və represiya olunub. "Xalq düşməni" damğası vurularaq Qazaxıstanın Qaraqanda vilayətinə sürgün edilib. Cəbhəyə göndəriləməsi üçün Stalinə dəfələrlə məktub yazıb. Cavabında isə bildirilib ki, "xalq düşməni" nə Vətəni etibar etmək olmaz.

Sürgündən qaydan "xalq düşmənləri" qanuna görə sərhəddən

100 kilometr aralıda yaşaya bilər

dir. Atam da köhnə tələbə yoldaşlarının Ağdamdan olduğunu nəzərə alıb, buranı özünə yurd yeri seçir. Həqiqətən də, onu tanyan həmin ziyanlılar Ağdamda böyük nüfuz sahibləri idil və onlar atamı Ağdam camaatına savadlı bir adam kimi tanıdılar. 1947-ci ilən 1953-cü ilə qədər o, Ağdam ikillik Müəllimlər İnstitutunda təsrrüfat işlərində çalışıb".

Stalinin ölümündən sonra ilk bərəət verilən ziyanlılardan biri Mirzəli Əliyev olub. O vaxt Ağdam Rayon Maarif Şöbəsinin müdürü İsləm Mamed Həsənov onun məarif naziri Mehdi Mehdiyadə ilə görüşünü belə xatırlayır: "Eşidim ki, məarif naziri Mehdi Mehdiyadə Ağdama gəlir. Rayon partiya komitəsindən, icraiyyə komitəsindən məlumat alırdı ki, heç bir siyasi tədbir yoxdur. Yəqin etdim ki, məarifə hər hansı bir məsələ ilə əla-qədar gəlir və çox həyəcanlı idim.

Mehdi Mehdiyadənin çox prinsipial insan olduğunu nəinki mən, bütün respublika biliirdi. O, mənə bütün təhsil işçiləri və məktəb direktorlarının iştirakı ilə iclas teşkil etməyi tapşırırdı. Eyni zamanda, rəyonun rəhbər orqanları da həmin iclasda iştirak edirdilər.

O, Mirzəli müəllimi tribunaya, öz yanına dəvət edərək dedi:

"Mən bir maarif naziri kimi respublikada bu cür savadlı bir ziyanın olması ilə fər edirəm. Özümə borc bildim ki, onu sizə şəxsnə özüm təqdim edim". Mehdi Mehdiyadə həmin suradada Mirzəli müəllimi Ağdam gecə məktəbinə müəllim təyin etdi və onunla həmişə əlaqə saxladı".

Diger oğlu Sabir Əliyev Kənd Təsərrüfatı İnstitutunu bitirib, alim-zootexnikdir, qızı Elmira Azərbaycan Tibb Universitetini bitirib, həkim işləyib. Oğlu Həsən Əliyev uzun müddət Ağdam Rayon Partiya Komitəsində çalışıb, Bakı Ali Partiya Məktəbini bitirib. 1991-ci ildə Ağdam Rayon ic-

ci qəbiristanlığında dəfn olunub. Qızı Tamara tibb işçisi işləyib, oğlu Fikrat Əliyev uzun müddət Azərbaycan Respublikası Xarici Əlaqələr idarəsində şöbə müdürü, SSRİ-nin Misir, İran, Suriya və Nigeriyadakı səfirliklərində aparıcı mütəxəssis, Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində müşəffti, gənclik illərində isə Neft Daşlarında komsomol komisyonunun birinci katibi işləyib.

Diger oğlu Sabir Əliyev Kənd Təsərrüfatı İnstitutunu bitirib, alim-zootexnikdir, qızı Elmira Azərbaycan Tibb Universitetini bitirib, həkim işləyib. Oğlu Həsən Əliyev uzun müddət Ağdam Rayon Partiya Komitəsində çalışıb, Bakı Ali Partiya Məktəbini bitirib. 1991-ci ildə Ağdam Rayon ic-

ra Həkimiyətin də işləyib. Həzirdə Ağdam Rayon İcra Hakimiyətinin Ab-

Ermənilərin dağıtıldığı tarixi dini abidə - Papi məscidi

yazmaların oxunmasını ondan xahiş etmişdi.

Ağdamın böyük ziyanlılarından biri, 3 nömrəli orta məktəbin direktoru Surxay Qurbanov Mirzəli Əliyevin savadına yüksək dəvər verib, onu direktorluğun məktəbə dəvət etib və ömürünün sonuna qədər dost olublar.

Mirzəli bəraət alırdıqdan sonra Şeyxülislam tərəfindən dəfələrlə Ağdam məscidinə axundluq təklifi alıb. O, heç bir vaxt dünya malına aldanmayıb və övladlarının gələcəyini nəzərə alaraq bu təklifi qəbul etməyib.

İşlediyi məktəblərdə dil-ədəbiyyat müəllimləri Firdovsi, Nizami, Füzuli yaradıcılığında ərəb, fars sözlərinin sətiraltı mənalarını ondan soruştardılar.

Bağbanlar məktəbinin direktoru işləmiş Eldar müəllim söyləyir ki, Şuşada Xurşidbanu Natəvanın ev-muzeyində əlyazmaları oxumaq üçün Bakıdan alımlar gəlmədi.

Mirzəli müəllimi tanıldımdan həmin yazıları oxumağı ondan xahiş etdim.

O, əlyazmaları uca səslə oxub izah etdi. Alımlar onun dərin savadına heyran olduqlarını gizlətmədilər.

Mirzəli Əliyev 1903-cü ildən Cəbrayıl rayonunun Papi kəndində Kərbalayı Molla Mehrəlinin ocağında dünyaya göz açmışdı. Papi məscidi də Kərbalayı Molla Mehrəlinin həyətində tikilmişdi. Sovetlər dövründə Mirzəli Qazaxıstan çöllərinə sürgün olunur, Papi məscidi də fəaliyyətini dayandırır, bir müddət anbar, sonra da mağaza kimi istifadə olunur.

Mirzəli Əliyev 1903-cü ildə Cəbrayıl rayonunun Papi kəndində Kərbalayı Molla Mehrəlinin ocağında dünyaya göz açmışdı. Papi məscidi də Kərbalayı Molla Mehrəlinin həyətində tikilmişdi. Sovetlər dövründə Mirzəli Qazaxıstan çöllərinə sürgün olunur, Papi məscidi də fəaliyyətini dayandırır, bir müddət anbar, sonra da mağaza kimi istifadə olunur.

Mirzəli Əliyevin Ağdamda qəbri və Papi məscidi 27 il erməni əsarətində qaldı. İkisi də 27 ildən sonra erməni əsirliyindən qurtardı. Buna tale oxşarlığı da demək olar.

Mirzəli Əliyevin doğulub boy-aba-çaşdılığı doğma Qarabağ indi düşmən tapdağından azaddır. Ömrü boyu halallıqla yaşaşmış el aqsaqqalı Mirzəli Əliyevin narahat ruhu bu gün şaddır və bizi doğma torpaqlara səsləyir. İnanırıq ki, müqəddəs ocaqlarımız, məscidlərimiz tezliklə doğmalarının isti nəfəsi ilə qızınaq.

Cəbrayıl rayonunun el aqsaqqalı

ƏDALƏT •

6 mart 2021-ci il



Kəmalə Abiyeva

Məsələ Klara Setkinə deyil. 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasıdır. Bu günla bağlı müxtəlif fikirlərə rast gəlirik. Bu bayramın "bizim" olmadığını vurğulayan, "qeyd etməməliyik" deyənlər de var. Bu, dini bayram deyil, milli bayram deyil yəni. Amma mənə yükü böyükdü.

1857-ci il 8 martda qadınlar ABŞ-in Nyu-York şəhərində ağır iş şəraitinə, 16 saatlıq iş gününe etiraz edirlər. Polis nümayishi dağıdır. 129 qadın yandırılaraq öldürülür. Qadınların iş şəraiti düzəlmir.

Bunlar tarixdir. Bu günün Mihad-

du. 8 martda "Çörək və sülh" adı altında keçirilən bu nümayiş digər Avropa ölkələrində də baş verdi.

Oktyabr inqilabından sonra

bunu SSRİ-də rəsmi bayram elan etdilər, amma 1965-ci ilə kimi iş günü idid. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Günü qeyri-iş günü elan etdi.

1975-ci il Beynəlxalq Qadınlar İli olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın İli elan edilməsindən sonra BMT-de 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi.

Iki il sonra 1977-ci ildə isə nehayet Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart "Qadın hüquqları və beynəlxalq sülh günü" ola-

mək isteyir, ona dayaq olur, ruhlandırır, qulluğunda dayanır...

Bəs kişilər? Məsələn, bizdə qadın böyük amallarla yaşayırısa, seçilək isteyirse, nə baş verir? Hökmən ona mane olurlar: evdəki kişilər - ata, qardaş, həyat yoldaşı. Onlar olmasa, ətrafdakılar. Qadına dəstək olanda o yazıçı da, alim də, deputat da, nazir də... ola bilər və olur da. Üstəgəl, məsişət qayğılarının heç olmasa, yarısı kişinin öhdəsinə düşsə, dahi-lərin çoxu qadınlar olar.

Xatırlatma. Dünyanı heyrət-ləndirən beynılardan biri Eynşteynidir. Onun haqda "Dahi" filmində baxdım. Öz tələbə yoldaşı olmuş ilk xanımının ona çox dəstək olduğunu biliirdim. Amma İsvəçrə Federal Politexnik məktəbinə fizika - ri ya ziyyat müel-

Təhsil çox çətin sahədi ona görə. Bir polis rəisi olub onun - bunun haqqını tapdalamağı qadınlar bacarmaz.

2021-ci il İSESKO tərəfindən "Qadınlar İli" elan olundu. Fevralın 11-də keçirilən "Qadınlar və qızlar elmdə" Beynəlxalq videokonfrasda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın maraqlı çıxışı oldu. Ölkəmizin Birinci xanımının bu tedbiyə qonaq dəvət edilməsi həm də Azərbaycanla İSES-CO arasındaki əlaqələrin göstəricisidir. Mehriban xanım bu İlin "Qadınlar İli" elan edilməsinin əhəmiyyətini xüsusi vurguladı. Mən də bu gün Meh-

Səhər
ƏHMƏD



Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır
Qara gözündən, ay qız?

Yoxsa zəlum atan var,
Yoxsa sevib atan var,
Bəlkə xəstə yatan var,
Sənin üzündən, ay qız?

Bu nə dondu, geymisiən,
Nə boyunu əymisiən.
Bilirəm, gileylisən
Alın yazından, ay qız.

Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.

Bilirdim, bu ömür adam eyləməz
Səntək ağıllını, məntək dəlini.
Fələkən yarımaq bizişk deyilmiş,
Mən yiğim gözümü, sən çək səlini.

Mövzular köhnəlib, çözənlərin lap,
Zaman adamlarla məzələrin lap,
Mənə cavabların təzələrin tap,
Al mənə sozərin ən gözəlini.

Susdunmu, nəğmənmə bitdi, əzizim,
Bir nəğl yox imiş ömürdən uzun.
Bu həyat-anamız deyilmiş bizim,
Nə sən oğluşanmış, nə mən galini.

Həm özün haqlı sanır,
Haqq isə kimsəsizdi.
Haqsızların ordusu var,
Haqlısa kimsəsizdi.

Birinə bir dost qəhətdi,
Birinə bir sevgili.
Bəlkə elə bu gen dünya
Kimsəsizlər evider!

Elə mən də tək-tənhayam,
bu canunda - kimsəsiz.
Gedənim də kimsəsizdi,
Qalanın da kimsəsiz.

Günahkaram gedənin də,
Qalanın da yanında.
Darixoram anamın da,
Balamın da yanında.

Azərin
Piriyeva,
70 sayılı
məktəb-liseyin
11-ci sinif
sagirdi



Gedəsən

Ayrılıb dünyada ağı qaradan,
Yalani, yanlışı sanıb gedəsən.
E. Eyvazlı

Yaşaya bilməzsən həyat yalansa,
Əvvəli, axırı eyni məkansı,
Sonuncu mənzilin soyuq torpaqsa,
Gedirsən, bu başdan yanıb gedəsən.

Nəyin var, nəyin yox, bu dünyanındır,
Bu dünya sadəcə yaradanındır.
Yaşanan onsuz da yaşanmalydı,
Yaşayıb, axırda çıxıb gedəsən.

Gəl, anla həyatın mənasını sən,
"Hayatı", deyərək keçmə üstündən,
Qalan qalacaqdır, sən gedəcəksən,
Yaxşıca yaşayıb, yaxşı gedəsən.

SİZ BUNU BACARARSIZ

raq qəbul edildi.

Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının qorunması və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanmasıdır.

Məhiyyətə varsaq, 8 mart, sadəcə, qadınlar günü yox, dünyaya sülh arzulayanların, ədalət istəyənlərin, insan - Qadın haqlarını bərabər haqlar tələbi ilə qoruyanların günüdür.

Beynəlxalq Qadınlar Günü bizim Azərbaycanda da qeyd olunur. Biz də sülh istəyirik, insan haqlarını - haqlarımızı qorumağa çalışırıq. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı - seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiya qoşulub. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da təsadüf deyil.

Əslində, bu tarix haqda üzün-üzədi nəsə yazmaq fikrim yox idi. Bir az elə alındı. Ağlımda dolaşan çox eşitdiyimiz "dahilərin, tarixi şəxsiyyətlərin əksəriyyəti kişilərdi" sözləridi. Bunu, məsələn kişilər daha ağıllıdı, beynlərində qırışlar çoxdu və bu kimi başqa səbəblərlə izah edənlər də olur. Təskinlik üçün (hər halda mən belə düşünürəm) "onları dünyaya gətirən qadınlardı" deyirlər. Mənim qənaətim baş-qadır: Məsələ təkcə dünyaya getirməkdə deyil, o səviyyəyə çatdırmaqdadı. İstənilən qadın - ana, baçı, həyat yoldaşı, qohum, dost kişini zirvədə gör-

limi ixitisasına imtahan verərkən Mileva

Mariçin riyaziyyat imtahanında Eynşteyndən də üstün bal yığan yeganə tələbə olduğunu bilmirdim. Fizikadan isə hər ikisinin balı eyni olub. Qadın çox savadlı, çox zəki olur. Eynşteyne dəstək verir, ilk elmi yazılarını oxuyur, rəy verir, düzəldir, araşdırılarda yardım edir və s. Amma o vaxt çap olunan heç bir elmi məqaləsində xanımının adı keçmir...

Bu savadlı qadın

yalnız üç uşaq anası olaraq məsişət, ailə qayğılarıyla çabalanan biri kimi qalır...

Filmdə o dövrün başqa elm adamlarının da həyatına aid maraqlı hadisələr yer alır.

Məsələn, Pyer ve Mariya Kürilər cütlüyü. Nobel mükafatına layiq görünlən Pyer Küri xanımı Mariya Kürinin adının olmadığı bildikdə mükafatdan imtina edir: "Bu nəticələri əldə etməmədə Mariyanın zəhməti çoxdu. O, mənimlə birlikdə çalışıb, ona haqsızlıqdı" deyir. Mariyanın bir alim kimi yalnız qadın olduğu üçün görməzdən gəlindiyinə etiraz edir. Beləliklə, münsiflər Mariya kimi böyük alime göz yuma bilmirlər və o, ilk dəfə Nobel mükafatı alan qadın, ayrı-ayrı elm sahələrində (fizika və kimya) iki dəfə Nobel almış yeganə alim olur. Belə...

Diqqətli olsaq, məktəbdə yaxşı oxuyan, üzəğardan, daha məsuliyyətli, daha böyük arzularla yaşayan şagirdlərin əksərən qızlar olduğunu görünürəm. Amma sonra? Hə, bu sonra kişilərlə bağlı olduğu üçün qızlarımızın arzularının çoxu xəyal olaraq qalır. Məktəbdə işləyənlər də qadınlardı. Heç bu kişilər - atalar valideyn kimi də məktəbdə görünmürlər. Niyə?

riban xanım Əliyevanın bütün fəaliyyəti ilə hər birimizə örnek ola biləcəyini vurgulamaq istəyirəm.

Sonda demək istərdim ki, Qadınlar qayğı çəkər, ezbər çəkər, dözər, sevər, öyrədər. Əziz KİŞİLƏR, səlahiyyətləri qadınlara verin. Dünyanı qadınlar xilas edə bilər. Məsələn, ən azı bu qədər çəkişmələr, mühabibələr olmaz.

Təbii ki, bunu kişi eposu bacarmaz. Heç olmasa həyatınızda, yanınızda, ətrafinizdə olan qadınları sevin, sevindirin, dəyərləndirin, hər gününü bayrama döndərin, onların qarşısında manə olmayı, onlar kimi siz də arxa, dayaq olun. Onları dözmə sürüklemeyin. Siz bunu bacararsız! Qadın sevgisi sizin dayağındı. Onların sevinci sizin bayramınızdır.

BAYRAMINIZ MÜBARƏK!

Fevralın 11-də İCESCO-nun təşkilatlığı ilə "Qadınlar və qızlar elmdə" Beynəlxalq Günü münasibətlə beynəlxalq videokonfrans keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fəxri qonaq qismində videokonfransda iştirak edib.

8 MART

Bu gün hər qəmini soyunub dünya, Çaylar güllüs olub dodaqlarında. Təbəssüm donunu geyinib dünya Sevinc gözü dolub bulaqların da.

Ulduzlar axışır bu gün torpağa, Qadın gözlərindən nur qoparmağa. Günəş də göylərində enibdi yerə Qadın ürşyindən od aparmağa.

Dünya sağlam deyir qadın şəhərinə, Dənizlər əlində piyaləsidir. Səpilən qadının qədəmlərinə Dağların nəğməkar şəlaləsidir.

Bu gün təravətə dönüb döllər, Bu gün sədətə bürünüb ellər. Məhəbbət, gözəllik çələngi kimi Bu günü saçına taxıbdı illər.

illər sonra 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində Qadın Sosialist Internationalın qurultayı keçirilir. Qurultayda alman sosialisti Klara Setkinin təklifi ilə öz hüquqları uğruna olən 129 qadının xatirəsinə 8 mart Dünya qadınlar Günü kimi qeyd olunması qərara alınır. Kopenhagen qərarından sonra ilk dəfə olaraq 1911-ci ilin martında Avstriya, Danimarka, Almaniya və İsvəçrədə bu gün qeyd edilib.

1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutur, başqa ölkələrdə də martın 8-i qeyd olunur. 1914-cü ildəki tədbir qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seckili hüququna həsr olunmuşdu. 1914-cü ilin 8 martında Londonda Boudan Trafalgar meydanına doğru qadınların seckili hüququna dəstək yürüşü oldu. 1917-ci il, fevralın son bazar günü (Yeni Stille martın 8-nə düşür) Sankt-Peterburqda Qadınlar Günü qutlama nümayişleri Fevral İnqilabının əsasını qoymışdır.



Kuraman Hüseyinzada

Corc Oruellin "1984" romannıda Culiya Uinstona deyir: "İstəyirəm, əsl qadın paltarları tapım, murdar kombinezonun yerinə onları geyinim. İpək corab, hündür dabanlı ayaqqabı geymək istəyirəm. Bu otaqda Partiya yoldaşı yox, qadın olmaq istəyirəm!"

Qadın-dünyanın ən gözəl varlığıdır. Qadın-anadır, həyat yoldaşıdır, bacıdır, bibrdir, xaladır, nənədir... Culiyanın dediyi qadınların bayramıdır. Ailənin hər

əziyyət də. Axı onlar əzaba qatlaşmadan, əziyyət çəkməkdən qorxmurlar... Dünyanın zərif məxluqlarının sevilməyə layiq olduqlarını Oskar Uayld da təsdiqleyir:

"*Odanınlar sevilmək üçün yaradılıblar, anlamaq üçün deyil.*" *Onore de Balzak da onları sevməyin gözləliyindən söz açır: "Qadınlar bizə sevdikləri zaman hər günahımızı bağışlayarlar."* *Qadınlar haqda deyilmiş gözəl sözlərlə bərabər yazılmış şeirlər də onlar üçün gözəl hədiyyədir...* "Gözəl qadın gözə, yaxşı qadın ürəyə xoş golər, bərincisi brillant, ikincisi xəzinədir"- *Napoleon da onlar haqda bu fikirdə olub.*

"*Sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər!*" *bu sözlərin müəllifi isə "Cinayət və Cəza"nın müəllifi Dostoyevskidir...* *Viktor Hüqo onları gözəl yara-danla bərabər, sevimli edənin də adını çəkir: "Qadınları gözəl*

edən Tanrı, sevimli edən isə şeytandır."

"Ən gözəl dərman..."

Qadınların bayramı haqda ibtidai sinifdə oxuyan usaqların əzberində olan bir şeir var:

*8 martdır, anacan
Gəl öpüm üz gözündən.
Söz verirəm heç zaman
Mən çıxmaram sözündən.*

Qadın haqda çox şeir yazılıb. Onların sevgisi, o sevgiye sığınmaq və onların əziyyətini dəyərləndirmek, əzablarını görmək əks cinsin maraq dairəsində olub. Kişi sairlerin bu zərif varlıqlar haqda rəngarəng, yaxşı şeirləri çoxdur. Tofiq Bayram "Qadın ürəyi" şeirində deyir:

*Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sindirsən, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.*

T. Bayram qadın ürəyini ən gözəl dərmana bənzədir:

*Onuna dünyadır sənə qəşəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsə
Ən gözəl dərmandır qadın ürəyi.*

Həqiqətən də, qadın ürəyi qəfisi də kişi üçün dünyaya döndərir. O, qadınlara dərəcədən çəkdirməkdə, onları vədəsiz qocaltmadıqda həmcinslərini qınayıb:

*Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.*

Həssas, zərif varlıqlar haqda yazılın şeirlərdə onların necə insanpərvər, sevdiyi insanlar üçün əziyyətə qatlaşmaları və dərd-dən, kədərdən qorxmadiqları bir daha vurgulanır. Qadınlar haqda yazılın şeirlərin çoxunda onların zəif, zərif, bəzilərinin acız və köməksiz olduğu qabardılır. Səməd Vurğunun "Səfil qadın" şeirində də bu nüanslar önə çəkilir:

*Dedilər sən böylə deyildin əzəl,
Çiçəklərdən tamız, güllərdən gözəl,
Bəlkə də arxanca titrəyib qoşan
İllərin yorğunu bir könül varmış.*

"Sevimli, əziz qadın" - Qadınlar Bayramı haqqında...

yükünü çıymında çəkən, hər əziyyətə qatlaşan qadınların günüdür... Tarixə nəzer yetirdikdə kişilərlə bərabər qəhrəmanlıqlar etmiş, lazımlı deyildikdə silaha sarılıb düşmən üzərinə getmiş nə qədər qəhrəman qadınlar görürük... Onların əzmkarlılığının göstəricisi olan tarixlərdən birini yaşayıraq...

"Çörək və gül"

1908-ci il martın 8-də Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa isə saat, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququnun təmin olunması üçün nümayiş etdilər. Nümayis-də ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyata olan sevgini, ac qalmamığı, toxluğunu, gül isə daha rıfah həyat tərzini ifadə edirdi.

İlk Qadınlar Günü mərasimi 1909-cu il fevralın 28-də Nyu Yorkda baş tutub. Bu, Amerika Sosialist Partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ildə keçirilən tövlinin yada salınması münasi-bətilə təşkil olunmuşdu. 1909 -cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar günü - həmin ayın 28-ni ilk qadın günü olaraq keçirdi.

1910-cu ildə Kopenhagen şəhərində keçirilən Qadın Sosialist Internatsionalının qurultayında 1857-ci il martın 8-də Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmçərinin simvolu olaraq Klara Setkin adlı alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçisinin xatirəsinə hər il 8 mart günü Dönya Qadınlar Günü olmasına təklif edir və bu təklifi qəbul edilir.

Sevilmək üçün yarananlar

Henri Müller deyir: "Qadınlarla bağlı edəcəyin üç şey var: ya onları sevə bilərsən, ya onlar üçün əzab çəkə bilərsən, ya da onları ədəbiyyata çevira bilərsən." Sevilmək üçün yarananlar-dan ötrü əzab da çəkmək olar,

Fəqət indi?
Belin bükülmüş,
saçın ağarmış,
Nə dərdini bilən var,
nə üzünə gülən var!

"Bir qara paltarlı qadına..."

Ramiz Rövşən "Qara paltarlı qadın" şeirində ince, zəif varlıqların daxili aləmini poetik dillə oxuculara göstərir:

Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişiñin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.

Şair, həyat yoldaşının nə demək olduğunu bu şeir vasitəsilə bir daha oxuculara çatdırır:

Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşını olacaq,
yadımı olacaq?

**"Günəş gülümsəyər,
ciçəklər gülər"**

Tərane Vahidin qadının həm də torpaq olduğunu deməsi de maraqlıdır... O, kimsesiz qadını onları layiq olmadılqlarına bənzədir:

Budanmış ağac,
qanadı qırılmış quş,
öləzimiz ocaq,
kimsəsiz qadının
cizgiləridir
bütün bunlar...

Kimsəsiz qadın
geçələr ömrünün
boş səhifələrinə
arzularını hörər.
Günəş gülümsəyər,
ciçəklər bitər.
ömür
bağçasında.

T. Vahid, qadınların kövrək, həssas, bəzilərinin isə qəlbisiniq

Gülər Eldarqızı



Doğma ağac

İndi küçələr də qarib görünür,
O tanış yollarda izim qarışır.
Üşüyür parkdakı o tənha ağac,
Hər gəlib gedəndən bizi soruşur.

Neçə kürək çəkib özünə sarı,
Dərdi uda-uda hey yaşa dolub.
Küsüb-barişanın halına yanıb,
İsti öpüşlərin şahidi olub.

Bu ağac dəha o ağac deyil ki,
Hər fəsil gözümüzədə ölüb, dirilir.
Sən demə, ürəklər qoşa yananda
Qurumuş budaq da gözəl görünür.

Yox olsun, küləklər qoparsın kökün,
Silinsin üstünə yazdığım ad da.
Elə sanaram ki xyalıdır ömrüm,
Gəlməyib dünyaya adam mən adda.

Bu gün həsrətimin doğum günüdür,
Yanına getməyə bəhanəm yoxdur.
O ağac manım tək tənha deyil ki,
O ağac altında görüşən çoxdur.

İndi küçələr də qarib görünür,
O tanış yollarda izim qarışır.
Üşüyür parkdakı o doğma ağac,
Hər gəlib gedəndən bizi soruşur.

NAĞIL ÖMÜR

Uşaq vaxtı qar yeyərdim, yağanda,
Uşaq qəlbim şadlanardı sevincdən.
Nə bılıydım tale məni sıxanda
Könlüm olar bir yetim quş, sevinc dən.

Yadimdadır, üşüməzdəm qışda da,
Bir hərarət duyulurdu hər üzdən.
İnsan uşaq olarmış qırx yaşa da,
Üşüyərmiş buz baxışdan, qar üzdən.

Qar adamı düzəldərdik həyətdə,
Gün çıxanda əridərdi "adəmi".
İndi məni üşüdür bu həyat da,
Gün də vurmur könləm adlı odəmi.

Qar yağardı, budaqları əyərdi,
Dəyərdilər bu hikmətdir, ağıldır.
Onda mənə nənəm nagıl deyərdi,
Artıq ömrüm başdan-başa nağlıdır.

Nağıl ömrün bitməyinə az qalib,
Taleyi üç alma da düşəcək.
Payız ötüb, qış gəlibdir, yaz qalib,
Son baharın üç almada düşəcək.

Uşaq vaxtı qar yeyərdim, yağanda,
Uşaq qəlbim şadlanardı sevincdən.
Nə bılıydım tale məni sıxanda
Könlüm olar bir yetim quş, sevinc dən.

**Avropada acinacaqlı durum:
işsizlərin sayı artacaq**



2021-ci ilde Avropa ölkələrin-də işsizlik səviyyəsinin ciddi artım proqnozlaşdırılır.

Bu barədə "Euler Hermes" şirkətinin araşdırmasında bildirilib. Bildirilib ki, bu işsizliyin artım səviyyəsi 38 faiz təşkil edəcək. 2020-ci ilin birinci rübündə 4,8 milyon nəfər işsiz qeydə alınmışdır, 2021-ci ilin üçüncü rübündə bu rəqəmin 6,6 milyon nəfər olacaqı gözlənilir.

MEHRİBAN

Adətən sabıqlərdən, yubilyarlardan yəzəndə xəyalən onlara qoşulub mən də keçmişə gedib çıxram. Xatirələr məni də özüylə çəkib aparır. Və bu xatirələrin çözümü özümdən asılı olmadam kökləndiyim notları bir-birinin dalınca elə sıralayı ki, sənki durna qatarı gəy üzünə naxış vurur...

Bəli, insan ömrü bəzən bir an, bəzən bir il, bəzən də qəriñələr ölçüsündə olur. Mən bunu tam səmimiyyətimlə, qətiyyətimlə deyirəm. Çünkü hər anın yükü illər də, qərinələr də bəs edir. Eləcə də ilin yükü illər, qərinələrə gedib çıxır. Deməli, bütün bunların mahiyyətini anlamaq, fərqli vurmaq üçün təkcə böyük anlamda İNSAN olmaq kifayət deyil. Həm də böyük anlamda insana dəyər vermək, onun haqqını qiymətləndirmək iqtidarında olmalıdır.

Bax, bu məqamda

həmin o dediyim İNSANın yaşadığı il də, qərinə də yad-daşa, tarixə köçür. Bu məna-da barəsində danışacağım sa-biq prokurorluq əməkdaşı, həmkarlarının və çalışdıgı in-sanların yadında qalmış Əsgər Lətif oğlu Bəkirov "Əda-

Prokuror ömründən cizgilər

Əsgər Bəkirovun 70 yaşına

nə ve "Ədalət" qəzetinə olan sayığını xatırladım. Bax, indi bu yazını da bilgisayara diqə edəndə prokuror müavini Əsgər Vəkilovun təbəssümlü çöhrəsi görmün önünə gəldi...

İndi Əsgər müəllim Oğuzda yaşayır. Təqaüdə çıxıb və yetmiş yaşının qapını döyən addım səsini dirləyə-dirləyə övladlarının, nəvələrinin sevinc və təbəssüm payını bölüşür. Amma gözləri uzaqlara zillənib. Sənki həyat fəaliyyətinə başladığı ilk anın, ilk günün özü ilə üz-üzə dayanıb. Yəni arzularına gedən yolun başlanğıcındadı. Bax elə mən də həmin o nöqtədə dayanıb Əsgər müəllimlə birlikdə yola çıxmaga hazırlaşır. Bu yol bir hüquqşunasın, bir ziyanının, bir təqaüdücünün ömürlüyüdü.

Gəlin bu ömürlüyə birlikdə nəzer salaq. **Haşiye:** Əsgər Lətif oğlu Bəkirov 1951-ci ilin mart ayının 15-də Oğuz şəhərində anadan

hanlara da hazırlaşırı. *Doğrudur, orta məktəbi "əla" qiy-mətlərlə bitirmiş Əsgər və onun kimilər üçün həmin dövrlerdə sixıntı içərisində yaşa yan ailənin övladlarına hüquq fakültəsinə daxil olmaq istəyi xülya hesab olunardı.*

Lakin inadkarlar bu xülyani bəzən gerçəkləşdirib reallığa çevirə bilirdilər. Həmin illərdə ümummilli liderin atlığı qətiyyətli addımlar aşağı zümrədən olan gənclərin ali təhsil almasına, xüsusilə hüquq fakültəsinə daxil olmasına yaşıq yandırıdi.

Həmin yaşıq Əsgər Bəkirov üçün də yandı və o, universitetin hüquq fakültəsinə daxil oldu. Lakin Bakıda yaşamaq onun üçün çox çətin idi.

Məcbur olub "Sovet Qırğızstanı" adlı gəmidə yaşamalı oldu. Onun həyat sıxişisindən xəber tutan tələbə yoldaşı bu gün Azərbaycanda az qala hər kəsin tanıldığı məşhur hakim, Ali Məhkəmənin üzvü olmuş Ənvər Seyidov Əsgəri bir qardaş qayğısı ilə əhatə etdi və onu zorla öz evində məskunlaşdırıldı. Beləliklə, gəmidə gecələyən Əsgər Bəkirov Ənvər Seyidovun aile üzvlərindən birinə çevrildi. Həmin günləri xatırlayan Əsgər Bəkirov bildirir ki, mərhum anası Zərnigar xanım mənə doğma ana qədər diqqət və qayğı göstərir, mənə Ənvərdən seçmirdi.

Təhsil aldığım illərdə

Oğuz rayon prokuroru işlə-yən Məmməd Əhmədov məni prokurorluqda dəftərxana müdürü vəzifəsinə işə götürdü. 1969-cu ildən 1976-ci ilə kimi bu vəzifədə işlədim. 1975-ci il-də təhsilimi başa vurdum və iş təcrübəmi nəzərə alaraq 1976-ci ilin oktyabr ayında Şəki rayon prokurorunun köməkçi vəzifəsinə təyin edildim. 10 il Şəkidə işləyəndən sonra həmin dövrə respublikanı baş prokuroru olan İljas İsmayılovun əmriylə Yardımlı rayon prokuroru təyin edildim.

1991-ci ildə səlahiyyət müdətəm başa ətdiyi üçün məni Ağdaş rayon prokurorunun köməkçi vəzifəsinə təyin etdilər. İki il Ağdaşda işlədikdən sonra 1993-cü ildə Goyçay rayon prokurorunun müavini vəzifəsinə göndərildim. Elə buradaca "Ədalət" qəzetinin əməkdaşı, dostum Məzahir Əhmədoğlu ilə yollarımız kəsişdi.

Və bu tanışlıq ailəvi dostluğa çevrildi. Bunu ona görə xatırladıram ki, Məzahir müəllimin xanımı hörmətli Dilşad müəlliminin köməyi ilə Goyçayda töredilmiş bir cinayətin üstünü açmaq mənə müəssər oldu. Yəni cinayətin töredildiyi yerdən götürülən şagird dəftərinə baxış za-

mani Dilşad müəllimə xətt sahibini tanıdı. Bununla da yaşlı ərvənə tamah məqsədilə qətə yetirmiş cinayətkar yaxalandı.

2001-ci ildən

Ağcabədi rayon prokuroru-nun müavini vəzifəsində işlə-



məyə başladım və 2011-ci ildə təqaüdə çıxdım. 2011-ci ildə pensiyaya çıxdıqdan sonra, Şəki Rayon Prokurorluğunun inzibati binasında qəbul keçirən keçmiş Baş prokuror cə-nab Zakir Qaralov Goyçay ra-yon prokurorunun müavini vəzifəsində işlədiyim 9 (doq-quz) il, yəni 1993-2001-ci illər-də Respublika Baş Prokuror-luğundan əmr daxil olmadığını görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbinin pozul-ması üzücdən növbəti əmək məzuniyyətindən istifadə edə bilməməyimə dair keçmiş ra-yon prokuroru cə-nab Fuad Məmmədovun imzalayıb mö-hür vurdugu və mənim rəh-bərliyə təqdim etdiyim arayışa əsasən mənə kompensasiya ödənilməsinin zəruri olduğunu qeyd edərək müavini Na-miq Əsgərova məsələnin həlli üçün tapşırıq verəcəyini vəd etdi.

Lakin bu problem nəinki həll edilmədi, heç bu barədə mənə rəsmi cavab da verilmədi. Bu gün də həmin məsələ açıq qalır.

2010-cu iyul ayının 22-də Ağcabədi rayon prokurorluğunun inzibati binasında prokurorluq orqanlarının geniş zona əməliyyat müşaviri keçirməsi ilə əlaqədar prokuror əvəzi kimi müşavirədə çıxışına görə məni təliyan hazırlı Baş Prokuror cə-nab Kamran Əliyev mənə 9 illik kompensasiya məbleğinin ödənilməsində ümidiyəm ki, öz köməyini əsirgəməyəcəkdir. Ağcabədi rayon prokurorunun müavini vəzifəsindən təqaüdə çıxandan sonra YAP -in üzvü oldum və bir müddət Oğuz rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin müdürü vəzifəsində çalışdım. Burada da öz hüquqi yardımımı tekce əməli işdə deyil, həm də rayonun "Oğuz yurdu" qəzetindəki çıxış-

larda da maarifləndirici möv-qeyimlə hər kəsə yardımçı olmağa çalışdım.

Bu günün özündə

də mən cəmiyyətimizdə baş verən hadisələrə, xüsusi-lə aparılan hüquqi İslahatlara həssaslıqla yanaşır və onları təqdir edirəm. Inanıram ki, 44 günlük mühəribədə xalqımızın 30 illik həsrətini qələbə zə-fəri ilə başa çatdırıran Ali Baş Komandanımız cə-nab İham Əliyev Azərbaycanı daha böyük uğurlara qovuşduracaqdır.

... Mən yazımın haşiyə bölü-mündə sözü yubliyara vermişdim. Daha doğrusu, onun dilin-dən eşitdiklərimi yazıya çevirmişdim. İndi isə onun barəsində eşitdiklərimi, ayrı-ayrı vətəndaşların xatirələrini kağıza köçürürəm.

Xatırlayıram ki, Əsgər Bəkirov Yardımlı rayonunda işləyər-kən orada qazandığı şəxsi nüfuz və hörmətə görə, yerli sakın-lər onun barəsində "kasib-kusu-bun adamı" deyib onu təqdir edirdilər.

Hər kəs prokurorluğu, xüsusi-lə prokuror Əsgər Bəkirovun iş otağına ümidi, güvənlə gəldi. İnanırdılar ki, prokuror onla-rın haqq işinin tərəfində daya-naçaq, haqqı nahaqqā vermə-yəcəkdi.

Əsgər müəllimin özünün də vurguladığı kimi, Yardımlı ca-maati onu "Qanun naminə" fil-minin Mehmanına bənzərdi. Goyçayda isə hər kəs ona güvənlə bir şəkildə "qanunun əsgəri" deyirdi. Çünkü Əsgər müəllim üçün qanundan yüksəkdə heç nə yox idi. O da hamidən yüksəkdə olan qanuna xidmətdən qürur duyurdu. Burada onu da xatırladı ki, uzum müddət işlə-diyi Şəkide de Əsgər Bəkirov yerli sakınların sevgisini, saygı-sını qazanmış və onların "bizim adamımız" kimi seçilən titulunu qazanmışdı.

Bax, bütün bunlar çözülen xatirələrin yalnız ayrı-ayrı mə-qamlarıdır. Bu məqamları bü-tövülsədirəndə göz öünüə Əsgər Lətif oğlu Bəkirovun hü-quqşunas ömrü gəlir. Özü də mənalı, şərəflü ömrü. Indi 70 yaşına tamamına sayılı gün-lər qalan Əsgər müəllimin ailə kitabında da gözəl cəalarlar var. Bu cəalarlar da onun övladları, nəvələridi. Qızları Se-vinc və Aynurə ali tehsilli müəllimə, oğlu Vüqar isə YAP-in rayon şöbəsində məs-ləhətçidir. Ömür-gün yoldaşı Tərənə müəllimə də Əsgər Bə-kirovla birlikdə onun hüquqşunas taleyinin şahidi kimi ar-xada qalan illəri məmnunluqla xatırlayı. Biz də öz növbəmiz-də həm Əsgər müəllimi, həm də bu ailəni təbrik edirik!



lət" in oxucularının da tanıldığı bir hüquqşunasdı. Onu mənə qəzetiñizlə yanaşı, həm də dəyərli dostum, bu gün Beylə-qanda yaşayan təqaüdçü-hü-quqşunas Nizam Rüstəmov yaxından tanıdır. Dostum Ni-zam Rüstəmov keçən günlər-də səhbət düşəndə həmişə birgə çalışdı, dostluq, yolu-daşlıq etdiyi həmkarları barə-sində ürəkdolusu danışır. Aş-kaşa hiss edirsən ki, onun fi-kirlərində, onun dilinə gətirdi-yi sözlərdə səmimiyyət və is-tiqallıq hakimdir. Yəni etika xatirinə deyil, insanlıq xatirinə, gerçəklilik xatirinə yaşa-dığını dilinə gətirir Nizam Rüstəmov. Və...

Bir dəfə Nizam müəllim mənə dedi ki, sənin və mənim dos-tum rəhmetlik Elman Ağayev ki-mi dizibərk, dəyanətli kişilərdən biri də Əsgər Bəkirovdu. Yadın-dadırsa, səni onunla tanış etmişdim. Ağcabədi rayon proku-rorluğunda işlədiyim zaman sən qonaq gelmişdin. Bax, onda Əsgər də prokuror müavini işləyir-di. Sizi tanış etdim, sonra ondan icazə alıb birlikdə çörək yeməyə getdik. Nizam müəllimin toxu-nğu mövzu dərhal yaddaşımı aydınlaşq gətirdi. Və mən Əsgər müəllimin o xoş ünsiyyətini, mə-

Evin böyük oğlu

olan Əsgər orta məktəbi biti-rən kimi atasına köməkçi oldu. Yəni işləyib ailənin bütçəsinə öz məvacibi ilə əlavə bərəkət getirdi. Təbii ki, cəmiyyətdə baş verən hadisələr, fəhlə kimi çalışan bu yeniyetmə oğlanın qəlbindəki arzuları daha da alov-landırırdı. O, israrla hazırlanır, inadkarlıqla qarşısına qoysu-ğu məqsədə çatmağa çalışırdı.

Həyat ideali Mehman olan Əsgər Bəkirov məhz Süley-man Rəhimovun bu qəhrəma-ni kimi haqqın, ədalətin keşiyində durmağı, onun uğrunda mübarizə aparmağı özünə qa-yə seçmişdi. Müdriklər deyib-lər ki, "Məqsədin hara, yolu-na ora". Bax, Əsgər Bəkirovun da məqsədi hüquqşunas olmaq idi. Məhz bu istəklə də gecəni gündüzə qatıb imta-



Bu foto ailə arxivimizdə nəzərdən keçirərkən əlimə düşmüşdü. Atamın dayısı Mirzağa Talibovun şəkildə. İkinci Dünya müharibəsi illərində çəkilib. Çöhrəsindən nur yağan, xoşsifət, yaraşıqlı, bu oğlan mühəribənin odundan-alovundan keçib sağ-salamat elinə-əbasına döndə bilsə də, sonradan bəxti, taleyi üzünə güləməyib. Gündərin bir günü canından artıq sevdiyi işinə tələsərkən qar uçqu-nuna düşərək faciəli şəkildə dünyasını dəyişib. Beləcə, ömrünün 38-ci baharını yaşamaq ona qismət olmayıb...

Adını ilk dəfə ata nənəmin acı göz yaşlarının islatdığı dodaqlarında həzin bir zülmüyə çevrilən ağlıarda, oxşamalarda eştmişdim. Mirzadə nənəm ötən əsrin 30-cu illərində Rvaruddan kəndimizə gəlin köçmüdü. Nənəmgillə qonşuluqda yaşayardıq. Küçük qardaşımla tez-tez onlara gedər, bütün günümüyə orda keçirərdik. Arıq, çalımsız bu qadının üzü çox nadir hallarda gülordi. Elə hey zülmüyə edər, həzin, yanlıqlı bir səslə ağı deyər, oxşama və bayatılar söyləyərdi.

Onun ev işlərini görərkən, on çox da nehra çalxalayarkən və ya əllərində tutduğu milləri bir-birinə dolasdıraraq corab toxuyarkən (Nənəm rənglərin harmoniya-sından yaranan yun corab-ları

Mirzağa Əbi oğlu Talibov 1923-cü il iyun ayının 15-də Lərik rayonunun Rvarud kəndində anadan olub. İbtidai təhsilini Rvarud kənd məktəbində alıb. 1940-ci ildə qonşu Çayrud kənd orta məktəbini bitirib. Məktəbin nümunəvi və savadlı şagirdlərindən olub. Bununla belə, 10 uşaqdan ibarət ailənin məhdud maliyyə imkanları, dolanışığın aşağı seviyyədə olması genç Mirzağaya ali təhsil almaq arzusunu gerçəkləşdirməyə imkan verməyib.

1942-ci ildə

cəbhəyə çağırılan Mirzağa Talibov Hitler Almaniyasına qarşı aparan bir surə ağır döyüslərin istirakçı olub. Elə həmin ilin yanında Ukrayna cəbhəsində ağır yaranaraq

yinin katibi vəzifəsinə təyin edirlər. Bu da təsadiyi deyildi. Çünkü kadr ehtiyatlarının məhdudluğunu səraitində onun kimi tamiz, vicedənli, savadlı kadrlara böyük ümidi bəslənilirdi. Burada çalıştığı üç il ərzində ona göstərilən etimadı layiqincə doğrudan M. Talibov sovetliyin işinin gürün tələbləri səviyyəsində yenidən qurulmasında fəal iştirak edir. Ağır sosial problemlər məngənəsində ilisə qalan ucqar kəndlərin sakinlərinin gün-güzəranlarının yaxşılaşdırılması üçün xüsusi təşəbbüskarlıq göstərir.

İşgəzarlığı, insanlarla mehriban, səmimi münasibətləri qısa müddət-də ona böyük hörmət və nüfuz gətirir. Çok keçmir ki, o, Çayruddada sovetliyin inzibati ərazisində daxil olan ətraf kəndlərde yaşayan sakinlərin sevimlisinə çəvrilir. Bunu gəron rayon rəhbərliyi bir neçə dəfə təkidlə onu sovet sədri təyin etmək is-

maya da bilər. Evə isə iki-üç gündən sonra qayıdaçağım". Bu onun ömür-gün yoldaşı Qərib xanımla son danışıği idi.

...Dan yeri yenice
sökülürdü

Hava son dərəcə soyuq idi, saxta adamın ılıyinə işleyirdi. Dünəndən başlayan güclü qar səhərə yaxın keşilmişdi. Qar ətrafa bir işiqliq getirir, Çayrud kəndinin üstünü qatı duman örtmədü. Bir tərəfdən də, yenice yağmış qar yol-rızları bağlamışdı. Bu azmış kimi güclü külək köhne qarı sovurub bənd-bərəyə doldurmuşdu. Bunu da nəticə-

sində Göydən yerə ələnən nur, bəmbəyaz qar qara kabusa çevrilərək ürəyi sonsuz arzularla, ümidi lərlə çirpinan Mirzağanı ağuşuna alır. Amansız mühəribə günlərində ölümsəcan gülənlərdən, başına yağan bombalar-dan xilas olan Mirzağa canını bu vahiməli hadisədən qurtura bilmir.

Həmin gün bu hadisədən heç kim xəbər tutmur. Evdəkiler onun işdə olduğunu zənn edirlər. İdarədə isə yəqin evdə birbaşa rayon mərkəzində getdiyini düşünürler.

Mirzağa Talibovun raykomda kə-

çirilən
büro iclasında

iştirak etməməsi nara-hatlıqla qarşılandığı üçün Çayrud kənd sovetliyinə zəng edib səbəbini öyrənməyə çalışırlar. Ordan isə onun ya xəstələnib evdə qaldığını, ya da işe gəlmədən birbaşa rayon mərkəzinə gedə biləcəyini söyləyirlər. Onunla bağlı məlumat almaq üçün kəndin komutator telefonuna gələn zəngdən sonra ailə üzvləri, qohumlar bərk narahat olurlar. Səsə çıxan anası Ağabanu arvad, sanki nəsə baş verəcəyini duymuş kimi (Ana ürəyidir də!), ona idarəyə çatan kimi kəndə, Nağdi kişigilə zəng edib məlumat verməsini möhkəm tapşırır. O zaman kənddə olan yeganə komutator telefonu məhz Nağdi kişisinin evində yerləşmişdir.

Həmin illərdə

Lerikin əksər yaşayış məntəqələrində, xüsusən də ucqar dağ kəndlərində nəqliyyat vasitələri İsləmirid. Əslində son dərəcə çətin keçidlərə malik yaşayış məntəqələrində nəqliyyatın hərəkəti üçün heç yollar da mövcud deyildi. Ona görə camat rayon mərkəzinə, eləcə də ətraf kəndlərə ən yaxşı halda çarvadaların köməyi ilə ya atla, ya da piyada gedib-gəlirdi. Dağın döşü ilə ilan kimi qırılan yollarda qış aylarında, qarlı-şaxtalı günlərdə hərəkət etmək olduqca çətin və riskli idi. Bu baxımdan Rvarud və Çayrud kəndlərini birləşdirən cığırda son dərəcə təhlükəli sayılır. Nabəıldadım isə ölümsəcan belə yollarda hərəkət etməsi, demək olar ki, mümkünsüz idi. Ancaq hər gün Çayrudə işə gedib-gələn hökumət adımı Mirzağa qış aylarında kültəyin sovurduğu qarla örtülen yoluñ təhlükəli hissələrinə yaxşı bələd idi. Hətta məktəbdə gedən uşaqlara, nabəldə adamlara bələciliyi də çox zaman o edir, rastına çıxan har kasi yoluñ təhlükəli hissələri ilə bağlı məlumatlandırmır. Uşqun təhlükəsi olan yerləri hamiya nişan verən Mirzağa Talibovun özünün yoluñ isə əcəl bu dəfə məhz həmin yerdən salmışdır...

Hər gün şübhə tezdən külək, yağış, qar-boran bilmədən eyni cığırda işə gedib-gələn Mirzağa bu yolu sonuncu dəfə getdiyini, sonuncu iş gününlən olduğunu ağlına belə getirməzdi. Hardan bileydi ki, işə gedib evə qayıtdığı yol bu dəfə taleyin amansız hökmü ilə onu son mənzilə aparacaq. İki çox olduğundan bərk tələsirdi. Artıq kənd arxada qalmışdı. Altı azyaşlı övladını (sonucusu 6 aylıq körpə idi) qoyub getdiyi isti ocağı da görünmürdü. Ətrafda ünütən, səsi çatan bir kimse də gözə dəymirdi. O isə hey tələsirdi. Bayadın sanki ovunu gözləyirmiş kimisi pusquda duran qar uçqunu qefildən üstdən aşağı şığımaga başlayır.

Martin 9-u Mirzağa Talibovun anim günüdür. Bu il onun vəfatının 60-ci ili tamam olur. 60 ildir ki, övladları, qohumları, tənisi-bilisliyi o müdhiş hadisəni ürək ağırlı, acı göz yaşları ilə xatırlayırlar. O, vaxtsız və faciəli ölümü hər kəsi yandırıb-yaxsa da, nəcib əməlli, xeyirxahlı, qayğıkeşiyi və bir də xoş çöhrəsi ilə yaddaşlarda, ürəklərdə əbədi yaşayacaqdır.

Mirbağır Yaqubzadə,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

Qar uçqunu altında donan ümidi

hərbi
qospitala düşüb.

Sağaldıqdan sonra yenidən cəbhəyə qayidan Mirzağa mühəribənin sonunadək bir surə torpaqların faşistlərdən azad olunmasında fəal iştirak edib. 1945-ci ildə qardaşı Xosrovla cəbhədən doğma kəndinə qayıdlılar. Digər qardaşları Şamil isə xəbərsiz-ətrsiz itkin düşüb.

Mühəribənin vurdugu yaraları səgaltmaq, əhalini üzləşdiyi acıq təhlükəsindən qurtarmaq üçün bütün ölkə səfərber olunur. Yenice cəbhədən qayidan Mirzağa Talibov da ölkədə aparılan dinc quruculuq işlərinə qoşulur: kolxozdə fəhlə kimi çəlşmişə başlayır. O, cəbhədə olduğu kimi, burada da fəallığı ilə seçilir, mühəribənin sovet iqtisadiyyatına vurdugu zərərin aradan qaldırılması üçün gecə-gündüz çalışır. Bununla belə, orta məktəbdə oxuduğu illərdə arzusunda olduğu ali təhsil almaq istəyi onu, bir an olsun, rahat buraxır. Ele bu isteklədə Bakıya yollanır. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. 1952-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Mirzağa doğma rayonuna qayıdır. O zamanlar ucqar dağ rayonu olan Lerikdə ali təhsilli pedaqoji kadrlara, o cümlədən dil-ədəbiyyat müəllimlərinə böyük ehtiyac var idi. Bir neçə il rayonun Veri və Anzolud kəndlərində dil-ədəbiyyat müəllimi kimi çalışın M. Talibov bütövlükdə rayonda maarif işinə böyük bir canlanma gətirir, tədris etdiyi fənnlərin incəliklərini şagirdlərinə həvəsle öyrətməyə çalışır. Qısa müddədə adı rayonun qabaqcıl müəllimləri ilə bir sırada çəkilir.



onun indiki şəraitdə daha artıq fayda verəcəyinə hamını inandırmağa çalışır. Bütün bumlara baxmayaqaraq, qarşında onu məsul vəzifələr, vacib işlər gözləyirdi...

1961-ci il Martin 9-u. Dağlar diyarı Lerik sərt qış günlərindən birini yaşayır. Rayon ötən ilin oktyabr ayından yağımağa başlayan qara taməsli olub.

Qarlı-şaxtalı günlər

bir-birini əvəz edir. Orucluq aylı olduğu üçün sovet rejiminin sərt qadağalarına baxmayaqaraq, əhalisinin əksər hissəsi iman və ibadət əhəli olan Rvarudda ımsaq yeməyinə oyunan kənd sakinləri odun peçələrini qalayır, mal-qarani yemləməyə tələsirlər. Partiya-sovet işində çalışan Mirzağa Talibov da sərt qadağalarla rəğmən oruc tutur, ibadətlə məşəq olur. ımsaq yeyəndən sonra həyat yoldasına bu gün işə həmişəkindən tez gedəcəyini söyləyir. Səbəbinə də qardaşının Çayrud xəstəxanasında müalicə olunan xəstə uşağına baş çəkəcəyi və onu həkimə tapşıracağı ilə əlaqələndirir.

Qapıdan çıxanda geri boylanıb həyat yoldasına deyir ki, bu gün həm də onu raykomda keçiriləcək Büro iclasına çağırıblar. "A çayrudlu qız, sənə bir sərəncam. Bu gün mən rayon icraiyə komitəsinin sədri təyin etmək isteyirlər. Ancaq bu barədə heç kimə bir kəlmə demə, baş tut-

Mirzağa Talibov savadlı kadr kimi

rayon rəhbərliyinin də diqqətini çəlb edir. Məhz bu səbəbdən 1958-ci ildə onu partiya sıralarına qəbul edirlər. Həmin dövrda Lerikdə ali təhsilli kadrlara ehtiyac olduqca yüksək idi. Bunu nəzərə alan rayon rəhbərliyinin təkidi Mirzağa müəlli-mi həddindən artıq sevdiyi peşəsindən, pedaqoji sahədən uzaq sahə. Həmin il onu Çayrud kənd sovetli-

“Güllə bileyimi sindrib, cöle çıxardı, sümüyünü sindrib, cöle çıxardı”

Muxtarov Elvin Daşqın oğlu, 17.09.1999 Göygöl rayonunun Nardil kəndində anadan olub. İkinci Qarabağ savaşında könüllü yazılaraq, vətənin müdafiəsinə qalxmış və bu yolda qəhrəmanlıq göstərərək Qazi olmuşdur.

- Elvin, qalib ordunun, qalib əsgəri, məqrur qazisiniz.. Hənsi hissələri keçirirsiz? Dönbə geriyə baxanda inanmağınız gəlirmi? Həyatında ilk dəfə belə bir şey olub, birdən-birə sanki filmin içində



- Cəmi 2 günə tarix yazmısınız.. Necə oldu hadisə, necə yaralandınız?

- Çox heyif ki, başqa yerlərin alınmasında iştirak edə bilmədim, tez yaralandım... 29-u axşam istirahət növbəsində idik.

Bizim uşaqlar postda idi, birdən qışkıraq gəldi ki, basqın edirlər. Cəmi 9 nəfər biz idik, onlar isə 25-30 nəfər olardı. Döyüş başladı,

müqavimət göstərirdik. Həmin vaxtı mən sektordan atəş açırdım. İkinci dərəcə atırdım sektorun deşiyindən, vurdular. Güllə bileyimi dağıdı, sümüyünü sindirib, çöle çıxardı.

düşmüsən.. O hissi görməyənlərə necə çatdırı bilərik?

- Qürur hissi duyuram, mən fəxr edirəm ki, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm, burda mənim də qatqıım olub. Bu hiss yaşamaq tamam başqa bir şəydir və həqiqətən də olanlar sanki bir film idi. Baş-qalarına, yəni, görməyənlərə hiss etdirməyə, bu hissi ifadə etməyə çalışmaq mümkün deyil. Onu yaşayanlar bu hissi özünə ifadə edə bilmir heç, başqalarına necə izah elesin?

- Könüllü yazılmışınız döyüşə. Azyaşlı və müharibə görməyən biri üçün çətin olmadımı? Həç düşünürdünüz ki, hər şey bu qədər çətin, məşəqqətlə olacaq? Az da olsa qorxu hissi oldumu?

- Azərbaycan əsgəri üçün çətinlik boş şeydir, amma qorxu ele bir şəydir ki, müharibədə hər kəsi yaxalayır. Söhbət tek öz canından getmir ki. Yaxınların var. Hərə bir cür yaşayır, keçirir bu hissi.

- Bəs, siz bu hissi necə yenirdiniz? Necə yaşadınız?

- Yaralanan da. Bir anlıq fikirləşdim ki, bu, artıq sondur, şəhid oluram, ailəmi düşündüm ancaq, düşündüm qayıda bilməyəcəm onların yanına, mənə görə nə hal-lara düşəcəklər. Mənim qorxum onların mənim yoxluğuma necə dözə biləcəkləri hissi idi. Bu qorxu idı ki, məni yaralı vəziyyətdə nifretlə döyüşməyə təhrik elədi. Onları əsir düşməyim deyə...

- Sizi vurmaqları ayrı, özünüz vurmağınız ayrı. Buna üzək eləmək çətindir bir az. Əgər əsir düşəcəyinizi bilsəniz, tərəddüdsüz vura bilərdiniz özünüzü?

- Gözümüz bełə qırpmadan. Nə lazımdırsa edərdim.

- Hansı ərazilərdə döyüşdünüz, haralarda oldunuz?

- Yardım, dəstək çağırmadınız heç?

- Gələ bilirdilər ki? Hər yeri, yolu da vururdular. Sümüyüm sınınb çöle çıxıb... Amma yenə də döyüşdük, postu onlara vermədik. Mənim tək peşimanlığım tez yaranmağımızdır...

- Bir əlle döyüşmək, ağrıya dözmək... Özünü necə ayaqda saxlaya bilədin, özündən getmədin?

- Bileyimi juqutla sıxıdlar, sanitər yarani sarıdı və ağrı kesici vurdu iki dənə. Həmin an hiss etmirdim deyə.

- Vurulan an ilk olaraq nə düşündün, nə hiss elədin? Həyəcan, ölücmə qorxusu, yaxınlarınız...

- Vurulan an dizi üstə düşdüm, ayağa da qalxa bilmədim. Güllələri də bir yerde oturub atmağa başladım, nifret hissi o ağrıları unutdurdu. Bizim dərəcələrənən boş qalsayıd, indi mən burda sizlə danışa bilməzdim.

- Yanında həmin an şəhid olan dos-tun oldum?

- Çox şükür, şəhid olmadı, amma məndən əvvəl başqa bir nəfər yoldaşımız yaralandı....

- Hazırda olan vəziyyətiniz necədir, unuda bilirsınız yavaş-yavaş o dəhşet-ləri?

- Unutmaq? Belə bir şey mümkün mü? Gecələri yata bilmirəm, o anlar gözümün qabına gəlir... Orda qalan şəhidlərimiz... Onları həmin an çıxara bilməmək..Çox dəhşətli idi...

- Faciəvi şəkildə şəhid olanlar hələ...

- Hə, o da başqa bir ağrıdır. Biri var idи, yanına minamoyot düşüb, iki hissəye ayrılmışdı...

- Sonra necə oldu bəs? Geri çekildilər, neytralda qalan şəhidlərin qisası alındı? Öldürüldülərlərmi?

- Onlar isteklərinə nail ola bilmədilər və bunu özləri də bilirdilər. Bilərsiz, onlar döyüşə məcbur, biz isə bizi də aparın deyə yalvarıb gəlmışik az qala. Deyib gülə-gülə, oynaya-oynaya...

- Elvin, müsahibə üçün də, etdikləriniz üçün də çox sağ olun. Təşəkkür edirik.

- Buyurun. Etdiklərimə görə təşəkkür etməyə ehtiyac yoxdur. Borcum idı.

Orxan Saffari

- Biz Sentyabrın 27-sində döyüşə Tərtər istiqamətində Mübariz İbrahimov postunda olduq. Sentyabrın 29-da isə bize olan hücumun qarşısını alarkən yaralandım.

- Cəmi 2 günə tarix yazmısınız.. Necə oldu hadisə, necə yaralandınız?

- Çox heyif ki, başqa yerlərin alınmasında iştirak edə bilmədim, tez yaralandım... 29-u axşam istirahət növbəsində idik.

Bizim uşaqlar postda idi, birdən qışkıraq gəldi ki, basqın edirlər. Cəmi 9 nəfər biz idik, onlar isə 25-30 nəfər olardı. Döyüş başladı,

müqavimət göstərirdik. Həmin vaxtı mən sektordan atəş açırdım. İkinci dərəcə atırdım sektorun deşiyindən, vurdular. Güllə bileyimi dağıdı, sümüyünü sindirib, çöle çıxardı.

- Yardım, dəstək çağırmadınız heç?

- Gələ bilirdilər ki? Hər yeri, yolu da vururdular. Sümüyüm sınınb çöle çıxıb... Amma yenə də döyüşdük, postu onlara vermədik. Mənim tək peşimanlığım tez yaranmağımızdır...

- Bir əlle döyüşmək, ağrıya dözmək... Özünü necə ayaqda saxlaya bilədin, özündən getmədin?

- Bileyimi juqutla sıxıdlar, sanitər yarani sarıdı və ağrı kesici vurdu iki dənə. Həmin an hiss etmirdim deyə.

- Vurulan an ilk olaraq nə düşündün, nə hiss elədin? Həyəcan, ölücmə qorxusu, yaxınlarınız...

- Vurulan an dizi üstə düşdüm, ayağa da qalxa bilmədim. Güllələri də bir yerde oturub atmağa başladım, nifret hissi o ağrıları unutdurdu. Bizim dərəcələrənən boş qalsayıd, indi mən burda sizlə danışa bilməzdim.

- Yanında həmin an şəhid olan dos-tun oldum?

- Çox şükür, şəhid olmadı, amma məndən əvvəl başqa bir nəfər yoldaşımız yaralandı....

- Hazırda olan vəziyyətiniz necədir, unuda bilirsınız yavaş-yavaş o dəhşet-ləri?

- Unutmaq? Belə bir şey mümkün mü? Gecələri yata bilmirəm, o anlar gözümün qabına gəlir... Orda qalan şəhidlərimiz... Onları həmin an çıxara bilməmək..Çox dəhşətli idi...

- Faciəvi şəkildə şəhid olanlar hələ...

- Hə, o da başqa bir ağrıdır. Biri var idи, yanına minamoyot düşüb, iki hissəye ayrılmışdı...

- Sonra necə oldu bəs? Geri çekildilər, neytralda qalan şəhidlərin qisası alındı? Öldürüldülərlərmi?

- Onlar isteklərinə nail ola bilmədilər və bunu özləri də bilirdilər. Bilərsiz, onlar döyüşə məcbur, biz isə bizi də aparın deyə yalvarıb gəlmışik az qala. Deyib gülə-gülə, oynaya-oynaya...

- Elvin, müsahibə üçün də, etdikləriniz üçün də çox sağ olun. Təşəkkür edirik.

- Buyurun. Etdiklərimə görə təşəkkür etməyə ehtiyac yoxdur. Borcum idı.

1. 1995-ci ildə Amerikada Bir Cola maşının pulsuz içki almağa çalışan adam maşından atılan cola qutusunun başına sərt dəyməsi nəticəsində həyatını itirib.

2. Astronomiya elmində mühüm xidmətləri olan Tycho Brahe adlı Danimarkalı elm adamı tualetə gedə bilmədiyi üçün ölmüşdür. XVI əsrə yemək bitmədən süfrədən qalxmaq xoş qarşılınmazdı.

Tycho Brahe qonaq olduğu bir mərasimə getmədən əvvəl tualetə getməyi unutdu. Mərasimdə içkini çox içən elm adamı tualetə getmək üçün icazə istəyə bilməyəcək qədər nəzakəti oludur. Sidiq kisəsi partlamışdır və 11 gün əzab çəkdikdən sonra ölmüşdür.

Dünyanın ən maraqlı ölümləri

3. Argentina Buenos Aires-də reallaşan ölüm hadisəsində arvadını öldürməyə çalışan adam arvadını qaldıqları otelin 23-cü mortəbəsindən aşağı atrı. Qadın aşağı düşərkən elektrik tellerina ilisir. Arvadının ölümü ölmədiyindən əmin olmaq istəyən adam özünü də aşağı atrı, məftillorədən yapışa bilmədiyi üçün yerə çırplaraq dünyasını dəyişir.

4. 1983-ci ildə Amerikanın San Diego əyalətində polislər tərofindən uğurlu edərkən tutulan qadın: "əgər özünü buraxmazlarsa, ölöne qədər nəfəsini tutcağı"- söylədi. Polislərin bu istəyi qəbul etməməsi nəticəsində qadın öz nəfəsini tutdu və gəyərək öldü.

5. İtaliyada reallaşan bir ölüm hadisəsində Pisa şəhərində yaşayan Romollo Ribaldo adlı adam işsiz olduğu üçün intihar etməyə qərar verir. Həyat yoldaşı 42 yaşındaki Romollo Ribaldoya intihar etməməsi üçün yalvarır. Razi olan Romollo ağlamağa başlayır və əlindəki silahı yerə atrı... vəpis sürpriz...

Yerə düşən silahdan atəş açılır və silahdan çıxan güllə Romollonun həyat yoldaşına dəyişir və qadın ölü.

6. Amerikada bir heyvanxanada fil baxıcısı təmizlik edərkən filin nəcisi altında qalaraq can vermişdir.

7. Khay Rahnejet adlı İraqlı bir terrorist içinde bomba qurğusu olan bir paketi poçt ilə sui-qəsd ünvanına göndərdi. Paketin üzərində kifayət qədər

pul olmadığı üçün poçt xidməti paketi geri göndərir. Paketi görən naşı terrorist paketdə bomba qurğusu qurduğunu unudaraq paketi açır, bombanın partlaması nəticəsində parçalanaraq ölü.

8. Həyat yoldaşı ilə zarafat etmək istəyən Jake Fen adlı bir adam özünü güya asır (belə bir görüntü yaradır). Evə gələn həyat yoldaşı ərinin özünü asıldığı görünəcə huşunu itirir. Bu zaman qapını açıp görən qonşu qadın içəri girir. Jake və yoldaşının öldüyü zənn edən qadın evi soymaq qərar verir. Evdə yığıqları ilə çölə çıxmə üzrə olan qadını görünce Jake ona badalaq verir. Qadın cəsədin canlandığını zənn edərək qorxudan ölü.



9. Nyu Yorkun işlek prospektlərinin birində bir avtomobil yol ilə gedən bir yaşılı qadına yüngüləcə dəyişdi. Piyada tam yerdən qalxacağı zaman yoldan keçən biri qadına ayağa qalxmayıcağı təqdirdə siğortadan yüksək miqdarda pul ala bileyçiyini söyləyir.

Yaşılı qadın da yinoxlığı yerə təkrar uzanır. Avtomobil sürücüsü isə piyadanın yerdən qalxdığını düşünərək qaza basır və piyada avtomobilin altında ezişlərək can verir.

10. Misirdə əkinçilik edən bir adam toyuqlarından birinin Nil çayına düşdüyü görür və toyuğunu xilas etmək üçün çaya tullanır. Lakin çayda boğulduğunu görünce ətdökənlərdən kömək istəyir. Adamın köməyinə çatan oğlu atasına kömək etməyə çalışarkən o da boğulmağa başlar. Ata oğul xilas üçün kömək istəməyə başlayırlar. Adamın arvadı qızları və digər oğlu kömək etmək istəyirlər, lakin onlar da müvəffəqiyyətlə olmazlar. 6 nəfərlik ailə boğularaq can verir lakin toyuq xilas olur.


Eminquey

Temperatur enəcək, güclü külək asəcək

Milli Hidrometeoroloji Xidməti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən verilən məlumatata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsərcəyi, arabir 15-20 m/s-dək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsərcəyi, 20-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşamdan 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yagacı, ayri-ayrı yerlərdə intensiv olacaq gözlənilir. Qərb küləyi əsərcə,



martın 6-da arabir 18-23 m/s, martın 7-də 25-30 m/s, ayri-ayrı yerlərdə arabir 32-35 m/s-dək güclənəcək.

Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buzlaşması ehtimalı var.

Müsahibimiz yazar, jurnalist Mənsur Rəğbətoğludur.

Nə qədər ki, böyük imtiyazın yoxdur, sən heç vaxt ciddiyə almırlar, sənə heç nəyi yaraşdırırlar...

- Feysbukda sənəbaxanda, profili ni izləyəndə Kefli İsgəndər yadına düşür...

- Kefli İsgəndər demmiş, mən heç bir şeyəm, eger mən bir şey olsaydım, cibindən bir bomba çıxarıb bu evi bir sañının içində havaya uçurub, İsfahan lotusunu kərpiclerin altında diri-dir basdırardım. Amma mənim əlimdən belə şey gəlməz. Elə Kefli İsgəndər kimi...

Bilmirəm, başqaları necə, mən də elə... Bu günlerdə hər kəs özü deyib, özü eşidən Kefli İsgəndər kimi görünü. Ümumiyyətlə, həmişə insan özüňə danışır, kimse başqasını dinləmir. Kiminse sözüdür, xatırlamıram, deyirdi ki, biz dinləmirik, danışmaq üçün növbəmizi gözləyirik. Bu baxımdan, sosial şəbəkələr insanların nə qədər yalnız olduğunu üzə çıxardı.

İlk dəfə

sənə heç nəyi yaraşdırırlar...

- Yaşın çox olmasa da illərdir mətbuatdan. Həm qəzet, həm saytda işləmisən. Hansı fərqləri hiss edirsən: seçim imkanın olsa, bunların hansında və necə olmaq istərdin?

- Hələ uşaqlığında "jurnalistika" deyəndə həmişə qəzetlər yadına düşüb. Elə universitetin son kursunda da praktikanı qəzet redaksiyasında keçmişəm, buna özüm istəmişdim. Qəzetlər daha canayaxın gəlirdi mənə, internet dünyası bir az soyuqdur. Amma həmin dünya qəzetləri "qara dəlik" kimi ududu. Son illərə qədər qəzetlərin son oxucuları yaşı adamlar idilər. İndi onları da bu tərəfə üz tutublar.

O gün sosial şəbəkədə Norveçin adını bilmədiyim kiçik bir şəhərində nəşr olunan qəzet haqda bir məlumat oxudum. Demək, qəzeti yazarıları bir gün yazmayanda oxucular redaksiyaya məktublar yazıb nə baş verdiyi, niyə yazmadıqları ilə maraqlanırlar.

Qəribə gəldi mənə, xoş təssürat yaradı. De-

yəsən, biz-də

nu düşünmürəm. Jurnalistika işimdir, digəri də hobbi kimi bir şey. İndi heç o da yoxdur.

Çəkəndə az da olsa, maraq var idi, indi bir xeyli vaxtdır buna da yaxın getmirəm. Yəni, həmin diqqəti əlimdən əsas tutsaydım, o yola çıxdardım.

Yerində dur, nə vaxtsa gəlib leşini aparacaqlar

- Müxtəlif sinaqların da olur. Məsələn, ən uzun cümlədən ibarət hekayə yazmaq. Bir cümlədən ibarət hekayəni yazmağa adamı nə vadardı? Statistik olsa da adının nə zamansa hallanmağına görə?

- Bir neçə il əvvəl yazmışdım. O sinaq, "mən buradayam" çağrırası deyil-

"MÜBARİZƏ XEYİR VƏ ŞƏR ARASINDA YOX, İNSAN VƏ İNSAN ARASINDA GEDIİR"

heç vaxt belə olmayıb. Bizdə adı-səni olan qəzətər gurultu ilə bağlandı, eşidən olmadı. Köşklərdə yerləri görünmedə.

- Ara-sura sənlə səhəbətləşirdik. Ədəbi gəncliyin ən gözəl bədii izahını verəndən biri kimi tanıyıram səni. Amma nədənsə, bu izahlarıni heç zaman mətbuatda görmürüm.

- Bu məsələlərə daha çox müsahibələrde toxunuram. Elə sənin özünlə müsahibələrimizdə də bu haqda danışmışıq. Hər müsahibədə mütləq bu



haqda ən azı bir sual verirəm. Mən ədəbi tenqidçi də deyiləm axı. Ədəbi mühit haqda onlar daha yaxşı bilərlər, nəinki mən. Buna görə də, bu məsələlər haqda ən yaxşı izah verənlərdən birinin mən olduğunu düşünmürləm. Yازılan esərləri oxumağa, yazarlarımızı tanımağa çalışıram. Əksəriyyətinin də yazdığını az-çox oxumuşam. Müəlliflər səhəbətim olanda öz təessüratımı onlara deyirəm.

Boyundan yuxarı hoppanmaq lazımlı deyil

- Rəssamlıq işini də sinayırsan. Müxtəlif tanımış şəxslərin portretini vəs, çəkirdin. Hər şeydə bir maraq... Bu qədər maraq özünü tapmağa görədir, ya...?

- İşim jurnalistika ilə bağlıdır, yazmağım normaldır. Bundan kənar da, ara-sıra məşğul olduğum sahə rəsəmliyidi. "Rəssamlıq" deyəndə, içində iddiası və hədəfi olan böyük bir şey kimi görünür. Boyundan yuxarı hoppanmaq lazımlı deyil. Uşaqlıqdan bəri həvəskar formada çəkirdim, bununla da hər gün məşğul olurdum, ara-sıra... Orta məktəbdə oxuyanda, tonəffüsərlərə bir dəqiqə belə boş vaxtım olmurdu, az qala məktəbdəki bütün şagirdlərin rəsmələrini mən çekirdim. Daha doğrusu, onların özləri deyirdilər ki, çəkə bilirəm. On azi 3-4 almağa bəs edirdi. Ən yaxşıdır. Cəhdiklərim böyük əsərlər deyil, sadə karandaşlarla çəkilmiş rəsmələrdir. Belə çəkməyi çoxları bacarırlar. Yəni, bu ikisindən kənardə başqa bir məşguliyyətim yoxdur. Müəyyən təkliflər olmuşdu, elə bir hədəfim olsayı, arxasında düşərdim, deyirdimki, özümü axtarırdım, nəhayət tapdım. Amma elə deyil.

İnsanlar öz beyinlərinin qarənlıq labirintində dolaşırlar, oradan xilas olmağa çalışılar, axtarış içindədirirlər. Amma bu labirintin işqi gələn tərəfləri dalanlara açılır. İnsan axtararaq ölü, tapmadan ölü. Ölöne qədər insanıq, yerləşdiyiniz qəlibdən çıxa bilmirik.

- Amma daxilini dünyani bilməyənlərə o paylaşımlar səni qeyri-ciddi obraz kimi tanıdır.

- İnsan həmişə başqalarını öz beyinlərində istədikləri formalar salırlar. İnsan inandığı qədərdir. İndi men də kimişinə görə "Kefli İsgəndər", kimişinə görə ciddi, kimişinə görə qeyri-ciddi ola bilərəm, bunun bir önmə yoxdur. Əgər bir insanı bir formada tanımağı qarşısına məqsəd qoyubsa, elə də tanıyalacaq. Önyarğılar heç vaxt dəyişir, mən və ya başqası - bunun fərqi yoxdur. Hər kəs başqasının mühakiməsinə dədir. Mühakimə varsa, məhkəmə də var. Məhkəmələr ise bəraət qazandırmaq yox, təqsirləndirmək üçündür.

Bir də ki, insanların dördləri boyalarını ötür, hər kəs özünə zorla bəs edir. İnsanlar qayğıları içində boğulurlar sanki. Mənim nə yazdığım, nə paylaşıdığım onların eyninə də deyil, olmamalıdır da - təbiət heç vaxt öz ahangını pozmur, qanuna uyğunluğunu qoruyur. Nəhayət, həqiqətlərlə rastlaşmaq lazımdır; nə qədər ki, böyük imtiyazın yoxdur, sən heç vaxt ciddiyə almırlar,

böyük hədəf yatar. Belə insanları çok görəmək. İddiası olmayan niya yazdığını kütəyə çatdırırsın? Media, sosial şəbəkə vəs.

- Sözlərindən belə çıxır ki, ayaqlarını uzadıb ölümümü gözləməliyəm, heç nə etməmeliyəm. Dədim axı, saytda işləyirəm, bundan gəlir əldə edirəm. Yəni, bu, yaradıcılıq və ya hobbi deyil. Yazdıqlarını sosial şəbəkədə paylaşmaqdən təbii nə var ki? Bir də ki, bunlar romanlar, hekayələr, povestlər deyil, müsahibələr, informasiyalar, tərcümələrdir. İşimlə bağlı həftədə bir-i k-i

Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı

Dünen Şirvan Apelyasiya məhkəməsində müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydin Ağzadənin məhkəmə qərarından dövlət ittihacısı tərefindən verilən apellyasiya protestinə baxılıb.

Trend-in məlumatına görə, hakim Rafig Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən,



prokurorun apellyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini Ağzadə Aydin Nəbi oğlu azadlığa buraxılıb.

Cəlilabad rayon məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Aydin Ağzadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərefindən tərəfdildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla tərəfdildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərən təqsirləndirilən şəxs Aydin Ağzadəyə elan edilmiş ittihadın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyən edilib.

Bununla belə, təqsirləndirilən şəxs Aydin Ağzadənin Vətən uğrunda gedən döyüslərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağzadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərefindən 12 fevral 2021-ci il tarixdə apellyasiya protesti verilib.

Yazdığını müsahibə gördüyü işin nəticəsidir, təmin edilmiş efonun yox

- Müsahibə verdiyini görməməş, amma yüzlərlə müsahibə, açıqlama alındığının şahidiyəm. Bu iksində fərqlər nədədir? Daha çox müsahibə verən, ya alımaq obrazında olmaq insanın efonun təmin edir?

- Az da olsa, müsahibə vermişəm, amma can atmamışam, olanda olur, olmayanda da arzulamıram. Dostlar arasına suallar göndəriblər, cavablandırılam. Həmin anlarda da, özümüz "Allahın yanında" hiss etməmişəm. Bir də ki, elə bir işvar var ki, özüm müsahibə alan məvqeyində dayanıram. Yazdığını müsahibə gördüğün işin noticəsidir, təmin edilmiş efonun yox. Müəyyən zamandır bu işdəyəm, nə qədər müsahibə alıdığımı bilmirəm. Bir də ki, müsahibə alımaq bir insanın efonunu niyə təmin etməlidir? Bunu anlamıram. İşə yeni başlayanda bu məni sevindirirdi, amma vaxt ötdükə adılsı-

- - -

- Kitab barəsində düşünmürən?

- Bir gün yazmağa çox sözümüz, dənmişmə hekayələrim olarsa, bunu edəcəyəm. Yaza bilsəm, sözlərim bir kitab qədər olsa, o formaya salmaq olar. Hələ heç nə məlum deyil. İnsan axıra qədər nə istədiyini bilmir.

Söhbətləşdi: Emin Piri

Hədəf insanı məhdudlaşdırır, dar qəlibə salır, azadlığını olindən alır

- "Ədəbiyyatda heç bir iddiyam yoxdur"-deyirən. Amma kim iddiyamin olmadığını deyirən, içində ən



Qışın son günleridir. Qarşidan yazın anbaan dəyişən günləri gəlir. Gündüzlər günəş, geceler ayaz olan havalarda insan orqanizmi immunitet itkisi ilə üzlaşır və bu zaman bütün mövsümlərin xarakterik xəstəliyi olan soyuqdəymə, qrip intensivləşir. Təbii ki, səhiyyə sistemimizin bərbad olduğu, dərmanların necə deyərlər, "od qiyəmətinə" satıldığı bir dövrə nənəbabalarımızdan qalma sadə türkəçərlərlə mövsümi xəstəliklərə qarşı müdafiə xətti yarada bilərik.

Qrip və soyuqdəymə xəstəliklərini ayırin

Tibb mütəxəssislərinin fikrincə qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temper-

dəmləmələr) qəbulu toksinləri orqanizmdən sürətlə xaric edir. Nəticədə insan daha tez sağalır və fəsadlar inkişaf etmir. Maye şəklinde müxtəlif vitaminlı çaylar və müalicəvi bitkilərin dəmləmələri istifadə etmək daha yaxşıdır. Bu vasitələr sağalma prosesini sürətləndirir. Müxtəlif müalicəvi dəmləmələri və çayları növbələşdirmək məsləhətdir.

Sağlamlığın rəhni: Çay, süd, şirə, kompot...

Herba-flora jurnalı dədə-babadan qalma soyuqdəymə və qripə qarşı mübarizə üsullarını toplayaraq sağlamlığımız üçün böyük işlər görüb. Bu adı və sadə üsullarla sağlacağınızına inanıb siyahını sizə təqdim edirik.

- **Ballı-limonlu çay.** Həm qara, həm də yaşıl çaydan istifadə etmək olar. Çaya 1/2 çay qasığı limon şirəsi və 1 çay qasığı bal əlavə olunmalıdır. Limon şirəsi və bal qaynar deyil, bir qədər soyumuş çay-

ya əlavə olunmalıdır.

- Qripin qarşısını alan çay. İki filtr-bağlama Teaqrip 1 stekan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, süzülür, dəmləməye 1 çay qasığı təbii bal əlavə olunur. Qripin başlanğıcında bu çayı gündə 4-5 dəfə içdikdə infeksiyanın inkişafı ləngiyir, əlamətləri azalır, qrip artıq baş veribərə sağalma sürətlənir.

- **Moruqlu-cökəli çay.** 1 xörək qasığı cökə çiçəkləri 1 stekan qaynar suda dəmlənilir və 10 dəqiqədən sonra süzülün. Daha sonra 1-2 çay qasığı moruq mürəbbəsini əlavə edin və qəbul edin.

- Meyvə qurularından kompot. Alma, armud, qara gavalı, erik quruları, kişmiş yaxşı yuyulur. Qaynayan suya əvvəlcə alma və armud quruları, 20 dəqiqə qaynaqlıdan sonra gavalı, axırdı ise erik qurusu və kişmiş əlavə edilir. Bir qədər soyudan sonra komposta bir az bal və limon şirəsi əlavə etmək olar.

- **Zəncəfilli-limonlu çay.** Yarım çay qasığı xirdalanmış zəncəfil kökləri, hərəsindən 1 çay qasığı limon şirəsi və bal, bir çimdik darçın stekanda qarışdırılır, üzərinə çox qaynar olmayan isti su əlavə olunur. Həmin çay orqanizmi isidir, tərlədir və mikroollarla mübarizədə kömək edir.

- Bitki çaylarının qarışıçı immuno-tea və Teasept çaylarının hərəsindən 1 filtr-bağlama 1 stekan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, gündə 3-4 dəfə yeməkdən əvvəl içilir. Dəmləmə tərlədir və qızdırıcı salır, həm də organizmین müqavimətini gücləndirərək soyuqdəyminin qarşısını alır.

- **Çobanyastığı çayı.** Hərəsindən 1 çay qasığı olmaqla çoban-

yastığı və cökə çiçəkləri 1 stekan qaynar suda 20 dəqiqə dəmlənilir və süzülür. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qasığı bal əlavə edin.

- Exinaseya çayı. 1 xörək qasığı exinaseya otunun üzərinə yarınlitr qaynar su əlavə olunur və termosda 5-6 saat ərzində dəmlənilir. Dəmləndikdən sonra gündə 3 dəfə 1/3 stekan qəbul edilir. Exinaseya çayı immun sistemi gücləndirir, virus və bakteriyalarla mübarizədə kömək edir.

- **Mineralli isti süd.** Qələvi mineral suyunun qapağı açılır və 1 saat ərzində tərkibində olan qazların xaric olması üçün gözlənilir. İnək südü isidilir və mineral su ilə yarıbəyari qarışdırılır. İliq şəkildə içildikdə bu qarışq bələğəmin xəric olunmasını asanlaşdırır.

- Sarımsaklı süd. Sarımsaq qabığından soyulur, ezişlərək şirəsi çıxarıılır. 1 stekan isti südə 10 damcı sarımsaq şirəsi əlavə olunur və gecə yatmadan əvvəl içilir. Belə süd orqanizmə bakterisid və virus əleyhinə təsir göstərir.

- **Çuğundur şirəsi.** Çuğundur sürtgəcdən keçirilir, şirəsi sixilir və gündə 3-4 dəfə 3 damcı burun dəliklərinə damızdırılır. Zökəmin müalicəsində ən yaxşı vasitələr-dən biri he-

"Suraxani" tanker-muzeyinə giriş qazılər və şəhid ailələri üçün pulsuz olacaq

Martin 1-də Bakıda
"Suraxani" tanker-muzeyin açılışı olub. Dünyada ilk dəfə Bakıda yaradılan bu muzey qazılər və şəhid ailələri üçün pulsuz olacaq.



"Suraxani" tanker öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevriləməsi üçün Büyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Məsələn, oyun manipulyatorları vasitəsilə yanalmış əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin, ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan video da bas verənlərin birbaşa "iştirakçı" na çevrilirlər.

Balakəndə yas mərasimi keçirənlər cərimələndi



Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yerləşən evlərin binində karantin rejimi qaydalarının pozulraq yas mərasimi təşkil edildiyi müzəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumatda görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protocol tərtib edilərək, cərimə olunublar.

Ehtiyatı əldən verməyin, peyvənd olunun!

Esrin bələsi olan koronavirus xəstəliyi dünyamızı əməlli-başlı çalxaladı. Bütün dünyada insanlar üçün həyat tərzini dəyişmə və bir çox qadağalara əməl etmək məcburiyyətdənə oldular. Amma bu xəstəliyin yaranmasında və tüyən etməsində təkcə koronavirüsü (COVID-19) günahlandırımaq doğru olmazdı. İnsanların özləri də koronavirusa qarşı ilk vaxtlar inanırmış, ona başdansovdu münasibət bəsləyirdilər. Halbuki biz olduqca ehtiyatlı və diqqətli olmalı idik ki, bu xəstəlik geniş yayılmışdır. Amma insanlar gec də olsa anladılar ki, koronavirus xoşnayıtlı qonaq deyil, onun üz-gözündən ölüm qoxusu gəlir.



Dövlətimizin yaratdığı və nəzarətdə saxladığı koronavirusa qarşı mübarizə tədbirləri, maska taxmaq, sosial məsafəni saxlamaq, təmizliyə ciddi şəkildə riayət etmək yoluxmanın qarşısını xeyli aldı. Amma bununla arxayınlaşmaq, koronavirusa bigano yanaşmaq, o, artıq sənqiyib deyə qaydaları qulaqardına vurmaq yanlış haldır. Biz əvvəlki kimi, ehtiyatı əldən verməməli, koronavirusa qarşı qurumaya qaydaların cavabdehlik və məsuliyyətlə yanaşmalıyıq.

Həzirdə dövlət tərəfindən koronavirus pandemiyası ilə əlaqədar ölkə vətəndaşları peyvənd olunurlar. Ağcabədidə də, ölkəmizin hər yerində olduğu kimi, pandemiyaya qarşı mübarizə kampaniyası uğurla davam etdirilir. Koronavirusa (COVID-19) qarşı vaksinasıya kampaniyasının rəhbəri, mərkəzi xəstəxananın səbəb müdürü Sabir Məhərrəmov da bildirib ki, indiyədək rayonumuzda 7 min nəfər vətəndaş vaksinasıya olunub və gün ərzində 50 yaşdan yuxarı 400-500 vətəndaş peyvənd olunur.

... Qeyd edim ki, bu günlərdə mən də koronavirusa qarşı peyvənd olundum. İndi artıq bu xəstəlikdən qorxum yoxdur. Rahat, sakit və ruh yüksəkliliyi ilə gündəlik işlərimlə məşğul oluram.

Adil MİSİRLİ,
Ağcabədi

"Gitara çalmağım Allahın bəxş etdiyi bir möcüzədir. 4-cü sinifdə oxuyurdum. Günlərin bir günü elə bil kimsə beynimə yerləşdirdi ki, durayaq gitara düzəlt. Evinizin təmiri üçün alınmış taxtalardan birini xəlvət götürüb 3-4 saat ərzində bir gitara düzəltdim, onu elə rənglədim, heç kim deyə bilməzdi ki, bunu mən düzəltmişəm.

Möcüzə odur ki, gitara görmədiyim halda onu təsadüfən elə düzəltmişdim ki, əsl gitarada olduğu kimi 6 sim, 21 pərdə vardi və pərdə düzümü tam köklərə uyğun idi". "Ədalət" qəzetiñ qonağı gitara ifaçısı Teymur Şahmarovdur.

-Zəhmət olmasa özünüyü təqdim edin...

-1982-ci ildə Cəbrayıl rayonu Qərək kəndində doğulmuşam, orta məktəbə öz kəndimizdə getmişəm, sonra isə məlum

Qarabağ hadisələrinə görə orta təhsilimi Bakı şəhərində da-

hər zaman gözəl ifaçılar yetişsin, amma ifaçı xalqdan ilham almasa, onda ruh düşkünlüyü yaranar və inkişafı azalar. Yenə də bütün gənclərə yaşayıb yaratmağı arzu edirəm.

-Gitaranı əlinizə alanda ilk olaraq hansı musiqini ifa etmək istəyirsiniz?

-Gitaranı əlime alanda musiqi ifa etmək hansı halda olmamışdan asılıdır. Bütün musiqilər gözəldir, sadəcə gözəl ifa ilə onları üzə çıxarmaq lazımdır.

-Bu alətdə yeniliklər etmək istəyirsiniz?

-İnanın, nə qədər yenilik etmək olar. Mən bir qədər yenilik etməmişəm,

-Mütaliə edirsınız?

-Əgər yaradıcılıq varsa, mütaliə hökmən olmalıdır. Müxtəlif musiqilər üzərində çalışıb həm yeniliklər etmək, həm də unudulan musiqiləri yada salmaq lazımdır.

-Müsahibəni siz alsaydınız nə sual verərdiniz mənə?

-Görəsən, nə zamansa eflərimizdə musiqilər düzələcək?!

-Sual cavab verməyə çətinlik çəkirəm. Teymur bəy, yekunda bir şey mənə maraqlıdır, gələcək planlarınız nələrdir?

-Əslində çox suallar bir-birinə bağlı olduğu üçün cavablarım da oxşar olur.

amma yenə də de-yirəm, diqqət ol-madiqə insan həvəs-dən düşür və gördüyü işin heç kimə lazımlı olmadığını düşü-nür.

"İnsanların diqqəti əyləncə xarakterli şeylərə yönəlib"

-Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısanız?

-Sosial şəbəkələri də idarə və istifadə edən biz insanlıq, burada da həmin diqqətsizlik var. Bütün hallarda insanların diqqəti əyləncə xarakterli şeylərə yönəlib, sənət qalib arxa planda.

-İnsanlar niyə bayağı mahniları dinləyir?

-Günah istədədi olmayan şəxsləri efiro buraxanlardadır. İnsanlar onları görür, onu eşidir və qulaq alışır belə ifalara. Bu zaman yaxşı da unudulur, əlbəttə yaxşı oları ki istedadlı musiqiçilər öndə olsun,

Plan-lar da yenə diqqət mərkəzində olanda çox olur, sənətkar unudulanda hansı

plandan danışmaq olar? Biz sadəcə xəyallarda qururuq planları, "kaş" deyə-deyə ömrü yola veririk. Hələ də normal bir şərait yaranmayıb istedadlırlara, bəzi müsabiqələr oldu, onlar da smslə (yeni pulla). Kimin imkanı var, deməli, on yaxşı ifaçı odur? Belə hallar olduqca Azərbaycan musiqisi heç vaxt inkişaf edə bilməz.

-Çox sağ olun ki, dəvətimi qəbul edib müsahibə verdiniz.

-Siz sağ olun.

Rövşən Tahir

"Kişinyovdan da qələbə ilə döñəcəyik"

"Qələbə qazanacağımıza inanırdıq. Komanda şəklin-də əla oynadıq. Uşaqlar əllə-rindən gələni etdilər ki, uğur qazanaq. Mənçə, yekun istədiyimiz kimi oldu".

Qol.az xəber verir ki, bu sözləri futbol üzrə milli komandamızın üzvü Hadi Ahmadi Avropa çempionatının seçmə mərhələsində Moldova yığmasına qalib gəldikləri oyundan (5:1) sonra federasiyanın rəsmi saytına açıqlama verib:

Oyunda həq qol vuran, həm də məhsuldar ötürüm ilə yadda qalan hücumu hesabın oyuna görə olduğunu bildirib: "Oyunun əvvəlində bir qədər



çətinlik çəkdik. Rəqib presinq edirdi. Ancaq uşaqlar baş məşqinin tapşırığı kimi oynadı. Biz qol vurdurqca, onlar açılmağa başladılar. Yəni müdafiə olunmağı hücum etməklə əvəzlədilər. Bu da bizim

işimizə yaradı. Hə-sab da oyuna görə oldu".

Millidə ilk qolunu vuran hücumçu bunu Allahın lütfü hesab edib: "Azərbaycan millisinin forması ilə ilk qolum idı. Bu Allahın bir lütfü, hədiyyəsi oldu. Qələbeni yalnız mənim vurdugum qol qazandırmadı. Komanda olaraq əziyyət çəkdik, mübarizə apardıq və yekunda məqsədimizə nail olduq. Baş məşqçi də mənə daha çox şans verdi". Məhsuldar ötürüm ilə də yadda qalan forward

fərqlənməyin daha çətin olduğunu qabardıb: "Qol vurmaq daha çətindir. Həm də həmin anda düzgün qərar qəbul etmək vacibdir. Əgər sənən daha yaxşı mövqədə komanda yoldaşın varsa, niyə ötürmə etməyəsən. Komanda oyununda fərd olaraq özümüzü deyil, kollektivi düşünməlyik".

Ahmadi cavab oyununa da 3 xal qazanmaq üçün gedəcəklərini deyib: "Səfərdəki oyun daha çətin keçəcək. Rafael Vilela da ecazlı vəziyyətə düşüb və bu görüşdə iştirak etməyəcək. Çətinlik yarada bilər, ancaq digər komanda yoldaşları da yaxşı formadadırlar. Bu şəkildə oyunumu davam etdirsək, Kişinyovdan da qələbə ilə döñəcəyik və bu yarışı zirvədə başa vuracaq".

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:
İradə TUNCAY

Qəzet "Ədalət" qəzetiñ bilgisayar mərkəzində yığılıb sehfələnmiş və "Son dakika" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməye bilər.



-Bu gün gənclərin çoxu gitarada ifa edir...

-Gitarada ifa etmək çətin və məsuliyyətli bir işdir. Yaxşı olardı ki, insanlar bəzi məsələlərə diqqət edələr. İstərdim ki,

hər zaman gözəl ifaçılar yetişsin, amma ifaçı xalqdan ilham almasa, onda ruh düşkünlüyü yaranar və inkişafı azalar. Yenə də bütün gənclərə yaşayıb yaratmağı arzu edirəm.

on azından bilsinlər ki, onları başa düşən və dəstəkləyənlər var.

-Mütaliə edirsınız?

-Gitaranı əlime alanda musiqi ifa etmək hansı halda olmamışdan asılıdır. Bütün musiqilər gözəldir, sadəcə gözəl ifa ilə onları üzə çıxarmaq lazımdır.

-Bu alətdə yeniliklər etmək istəyirsiniz?

-İnanın, nə qədər yenilik etmək olar. Mən bir qədər yenilik etməmişəm,

-Müsahibəni siz alsaydınız nə sual verərdiniz mənə?

-Görəsən, nə zamansa eflərimizdə musiqilər düzələcək?!

-Sual cavab verməyə çətinlik çəkirəm. Teymur bəy, yekunda bir şey mənə maraqlıdır, gələcək planlarınız nələrdir?

-Əslində çox suallar bir-birinə bağlı olduğu üçün cavablarım da oxşar olur.

-Niyə gitara?

-Gitara çalmağım Allahın bəxş etdiyi bir möcüzədir. 4-cü sinifdə oxuyurdum. Günlərin bir günü elə bil kimsə beynimə yerləşdirdi ki, durayaq gitara düzəlt. Evinizin təmiri üçün alınmış taxtalardan birini xəlvət götürüb 3-4 saat ərzində bir gitara düzəltdim, onu elə rənglədim, heç kim deyə bilməzdi ki, bunu mən düzəltmişəm. Möcüzə odur ki, gitara görmədiyim halda onu təsadüfən elə düzəltmişdim ki, əsl gitarada olduğu kimi 6 sim, 21 pərdə vardi və pərdə düzümü tam köklərə uyğun idi". "Ədalət" qəzetiñ qonağı gitara ifaçısı Teymur Şahmarovdur.

"İstərdim, hər zaman gözəl ifaçılar yetişsin"

-Gitarada ifa etməkdən başqa sevimli məşguliyyətiniz belə anladım ki, nələrsə düzəltməkdir...

-Uşaq vaxtı nələrsə düzəldərdim, hətta əl işlərim bu gün də məktəbin muzeində saxlanılır, amma həyatın hər bir anından zövq alıram, eyni zamanda nə ilə möşgül olsam, onu sevərək edirəm.

Əvvəlcə Bülent Ersoy, daha sonra Sarakoğlu insanları qıcıqlandırdı

Günəldir, Bülent Ersoyun 55 təkkijinə xəzindən hazırlanmış palto geyməsi müzakirələr olunur. Ona qarşı sərt təpkilər davam edərək modeler Gülsəh Sarakoğlu da programda gəzək xəz geyinərkən çıxıb. Əvvəller də bir neçə dəfə xəz geyindiyi üçün təqib olunan Bülent Ersoyun bu dəfə 55 təkkijinə xəzindən hazırlanmış qıyməti 450 TL olan palto aldıq iddia edildi. Qisa müddəd ərzində təqib hədəfinə çevrilən Ersoy xəz satın aldığı təxrib edilib.

Aydınlıq gətirdi

Bülent Ersoy: "Üzürmədən xəz illər önce alımb. Sanki yeni sıfırı vərib almışam kimi göstərməyə çalışırılar, lakin bəls deyil. Bunuńda yanğıñ her il qış vaxtı bu tipli xəborlərin yazılışından yoruldum. Nəzərdən keçirək, gərəklik ki, Türkçənin özündə bəls neçə heyvanıvarıñ işlərini xəz geyinib bu vaxtacan. 55 təkkijinə xəzindən hazırlanması yalanını kim söyləyib, bilmərim. Nəsilən dərinliyinə baxsaq paltonun 1 və ya 55 təkkijidən hazırlanması heç nə dayışmir. 55 və ya 1, hamısı canlı heyvandır".

Cənli yayma xəz palto da çıxarı

Bülent Ersoyun yalanlaşmasına nəşrən günlərdə, davam edən mövzunun hədəfini Gülsəh Sarakoğlu da tuş golü. TV8-də yayılan moda programında juri olan Sarakoğlu eftir xəz geyinərkən çıxıb.

Qardaşbumda dəha 8 dəyərli xəz var

Məşhur modeler dəha öncə xəzleriyle bağlı verdiyi açıqlamada "Qardaşbumda dəha 8 dəyərli xəz var. Nə edim, gerçək xəz sevirdim" demişdi. Hətta 2019-cu ilə sosial media hesabında xəz geyinib fotolarını paylaşan Sarakoğlu o zaman ona qarşı çıxan məşhurlara "Nən qızıyyən saxla xəz geyinməm. Üşüyürüm, geyinirəm. Bu qədər! Bundan başqa dönyada kürk geyinən tek nəmə? Nəni qınamaq əvvəzinə özünlük qınamın" söyləmişdi.

Rövşən

"Barselona"dan 119 illik rekord

Ispaniya kubokunun yarıfinalında "Sevilya"ni məğlub edərək finala yüksələn "Barselona" turnirin tarixinə düşüb. Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi son 13 mövsümündə 10-cu dəfə finala vəsiqə qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir. 119 ildir keçirilən İspaniya kubokunda heç bir klub 13 mövsümə 10 dəfə finala yüksələbilməmişdi.

Xatırladaq ki, ilk oyunda səfərdə "Sevilya"ya 0:2 hesablı uduzan "Barselona" cavab matçında 3:0 qələbə qazanaraq, adını finala yazdırıb. Ronald Kumanın komandası həlledici matçda "Levante" - "Atletik" cütünün qalibi ilə qarşılaşacaq.

Dadaşov Namiq Hacıbaba oğlu, Dadaşov Rasim Hacıbaba oğlu ve Əlizadə Nəriməne Hacıbaba qızının adına Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi ev 38 ünvana dair çıxışlı itdiyi üçün etibarsız hesab edilsin.

Bakı Slavyan Universitetinin Məktəbəqədə telim-tərbiyə və ibtidai təhsil fakültəsinin (İxtisas: Məktəbəqədə telim-tərbiyə) 2-ci kurs tələbəsi Məmmədova Lamiyə Amil qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Aqil Abbas və Əbülfət Mədətoğlu xalq artisti **Fəxrəddin Manafova** həyat yoldaşı

VAHİDƏ xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin həzənle başsağlığı verirlər.

Məzahir Əhmədzadə yaxın dostu, xalq artisti **Fəxrəddin Manafova** həyat yoldaşı

VAHİDƏ xanımın

vəfatından kədərləndiyini bildirir və dərin həzənle başsağlığı verir.

Ayaz Şirəliyev xalq artisti **Fəxrəddin Manafova** həyat yoldaşı

VAHİDƏ xanımın

vəfatından kədərləndiyini bildirir və dərin həzənle başsağlığı verir.

Ünvan: Bakı AZ 1073, Mətbuat prospekti, 529-cu mahalla, "AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə.

Telefon: 538-05-50, 538-51-31, 534-55-98 Faks: 539-80-26